

BAKİ DÖVLƏT UNIVERSİTETİNİN MAGİSTRATURA PİLLƏSİNƏ QƏBUL OLUNMUŞ BAKALAVRLARIN ONLAYN QEYDİYYATI İLƏ BAĞLI SƏNƏDLƏRİN HAZIRLANMASINA DAİR TƏLİMAT

2020-2021-ci tədris ilində Bakı Dövlət Universitetinin magistratura pilləsinə qəbul olunanların qeydiyyatı onlayn aparılacaq. Qeydiyyat işinin intensiv təşkili üçün magistratura təhsil səviyyəsinə qəbul olmuş bakalavrların aşağıda göstərilən sənədlərin skaner olunmuş surətləri təlimata uyğun olaraq hazırlayıb göndərərkən aşağıdakı qaydalara riayət etmələri **TÖVSIYƏ** olunur:

I. Təqdim olunacaq sənədlər:

- 1.1. Ərizə (**Qeydiyyatla bağlı**) (**Forma 1.1, s.16**).
- 1.2. Şəxsiyyət vəsiqəsi.
- 1.3. Diplom (*cari ildə ali məktəbi bitirmiş bakalavrlar üçün ali məktəbi bitirmə haqqında arayış*)
- 1.4. Bakalavrların qəbul imtahanının nəticə vərəqəsi (*DİM-in saytından yükləmək*)
- 1.5. 3x4 sm ölçüdə fotosəkil
- 1.6. Ödəniş qəbzi
- 1.7. Müqavilə (*dövlət hesabına, ödənişli əsaslarla*)

II. Sənədlərin hazırlanmasına dair tələblər:

- 2.1. **Ərizə** endirilərək çap olunur, əl ilə doldurularaq imzalanır, səliqəli şəkildə skaner olunaraq göndərilir (**Nümunəyə bax, s. 5**);
- 2.2. **Şəxsiyyət vəsiqəsinin** hər iki üzünü skaner olunaraq bir faylda göndərilir.
- 2.3. Əvvəlki illərin məzunları **Diplomun** surətini elektron şəkildə göndərir.
DİQQƏT! Cari ilin **BDU** məzunları üçün **ali məktəbi bitirmə haqqında arayış** magistrantların uyğun fakültələrə onlayn müraciəti əsasında hazırlanaraq universitet tərəfindən sənədlər sırasına daxil edilir. Digər ali təhsil müəssisələrini bitirib, BDU-nun magistraturasına qəbul olmuş bakalavrlar isə bitirdikləri ali məktəblərin verdiyi arayışı skaner olunmuş şəkildə digər sənədlərlə birlikdə göndərməlidirlər.
- 2.4. Bakalavrların **qəbul imtahanının nəticə vərəqəsi** DİM-in saytından yüklənərək göndərilir.
DİQQƏT! Qeydiyyata alınmadığınız haqqında təsdiq məlumatını da bu səhifədən öyrənə biləcəksiniz.
- 2.5. **3x4 sm ölçüdə fotosəkil** şəkil formatında göndərilir.
- 2.6. **Ödənişli əsaslarla** qəbul olunmuş magistrantlar fakültənin aşağıda göstərilən e-mail ünvanına **şəxsiyyət vəsiqəsini** və DİM-dən aldıkları **qəbul imtahanının nəticə vərəqini** göndərməklə əldə etdikləri ödəniş kodu əsasında ödəniş etdikdən sonra **ÖDƏNİŞ QƏBZİ** skaner olunaraq göndərilir.
- 2.7. Təhsil səviyyəsinə qəbul olmuş bakalavrların qəbulolma əsaslarına (dövlət hesabına və ya ödənişli) uyğun **MÜQAVİLƏ** (**Forma 3.1, s.17-18 (dövlət hesabına), s.19-20 (ödənişli)**) forması endirilir, əl ilə doldurulur, imzalanır, səliqəli şəkildə skaner edilərək göndərilir (**Nümunəyə bax, s. 6-9**).

III. Təhsil haqqından azad edilən imtiyazlı magistrantlar və onlardan tələb olunan əlavə sənədlərə dair tələblər:

- 3.1. **MƏCBURİ KÖÇKÜN** statusu olan magistrantlar təhsil ödənişindən azad edilmək üçün qeydiyyata görə əlavə olaraq aşağıdakı sənədləri elektron şəkildə təqdim etməlidirlər:
 - 3.1.1. Rektorun adına ərizə (**3.1. üzrə ödənişdən azad olma ilə bağlı**) (**Forma 3.1, s.10**)
 - 3.1.2. Şəxsiyyət vəsiqəsi,
 - 3.1.3. Özünün məcburi köçkün vəsiqəsi,
 - 3.1.4. Doğum haqqında şəhadətnamə,
 - 3.1.5. Məskunlaşma yerindən arayış.
- 3.2. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiyaya quruluşunun müdafiəsi zamanı **ƏLİL OLMUŞ** və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda **HƏLAK OLAN**, hərbi əməliyyatla əlaqədar **İTKİN DÜŞƏN** və məhkəmə tərəfindən **ÖLMÜŞ ELAN EDİLƏN** şəxslərin övladları **normativ təhsil müddəti ərzində təhsil haqqı ödənişindən azad edilirlər**. Tələb olunan sənədlər:
 - 3.2.1. Rektorun adına ərizə (**3.2. üzrə ödənişdən azad olma ilə bağlı**) (**Forma 3.2, s.11**)

- 3.2.2.** Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsinə və məhkəmə tərəfindən ölmüş elan edilməsinə təsdiq edən sənəd,
- 3.2.3.** Magistrantın doğum haqqında şəhadətnaməsi,
- 3.2.4.** Magistrantın şəxsiyyət vəsiqəsi.
- 3.3. “ŞƏHİD AİLƏSİ” statusu olan ailənin üzvləri normativ təhsil müddəti ərzində təhsil haqqından azad edirlər.** Tələb olunan sənədlər:
- 3.3.1.** Rektorun adına ərizə (**3.3. üzrə ödənişdən azad olma ilə bağlı**) (**Forma 3.3, s. 12**).
- 3.3.2.** Şəhid ailəsi üzvlüyünü təsdiq edən sənəd,
- 3.3.3.** Magistrantın doğum haqqında şəhadətnaməsi,
- 3.3.4.** Magistrantın şəxsiyyət vəsiqəsi.
- 3.4. VALİDEYNLƏRİNİ İTİRMİŞ və ya VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ (hər iki valideyni vəfat etmiş və ya hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar; bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 23 yaşınadək şəxslər) magistrantlar normativ təhsil müddəti ərzində təhsil haqqından azad edirlər.** Tələb olunan sənədlər:
- 3.4.1.** Rektorun adına ərizə (**3.4. üzrə ödənişdən azad olma ilə bağlı**) (**Forma 3.4, s. 13**).
- 3.4.2. Əgər hər iki valideyni vəfat etmişdirsə:**
- onların ölüm haqqında şəhadətnaməsi,
 - ata və ananın nikah haqqında şəhadətnaməsi,
 - magistrantın doğum haqqında şəhadətnaməsi,
 - şəxsiyyət vəsiqəsi.
- 3.4.3. Valideynlərindən biri vəfat etmiş, digər valideyn birinci və ya ikinci dərəcəli əlildir:**
- əlilliyi təsdiq edən əlillik vəsiqəsi,
 - Tibbi Sosial Ekspert Komissiyasının müayinə arayışı,
 - vəfat etmiş valideynin ölüm haqqında şəhadətnaməsi,
 - ata-ananın nikah haqqında şəhadətnaməsi,
 - əlil valideynin şəxsiyyət vəsiqəsi,
 - magistrantın şəxsiyyət vəsiqəsi,
 - doğum haqqında şəhadətnamə.
- 3.4.4. Hər iki valideyn himayəsindən məhrum olmuş şəxslər:**
- müvafiq icra orqanlarından onların valideyn himayəsindən məhrum edildiklərini təsdiq edən sənəd,
 - özünün doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsi.
- 3.5. BİRİNCİ VƏ İKİNCİ DƏRƏCƏLİ ƏLİLLİYİ OLAN ŞƏXSLƏR normativ təhsil müddətində təhsil haqqı ödənişindən azad olunurlar.** Tələb olunan sənədlər:
- 3.5.1.** Rektorun adına ərizə (**3.5. üzrə ödənişdən azad olma ilə bağlı**) (**Forma 3.5, s.14**),
- 3.5.2.** Əlilliyi təsdiq edən əlillik vəsiqəsi,
- 3.5.3.** Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarış,
- 3.5.4.** doğum haqqında şəhadətnamə,
- 3.5.5.** şəxsiyyət vəsiqəsi.
- 3.6. Koronavirus (COVID-19) pandemiyasının ölkəmizin bütün sahələrinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli qərarına əsasən, AR ali təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali təhsil istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ilin tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir; YƏNİ, sözügedən qərara uyğun olaraq 2020/2021-ci tədris ilində BDU-ya qəbul olunan bu qəbildən hesab edilən magistrantlar cari tədris ilinin birinci semestri üçün müəyyən olunmuş təhsil ödənişindən azad olunurlar:**
- Ünvanlı dövlət sosial yardımı alanlar;

2. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

- I və II dərəcə əlilliyi olan şəxslər,
- işsiz kimi qeydiyyatda olanlar,
- yaşa görə əmək pensiyaçıları,
- yaşa görə sosial müavinət alanlar.

Tələb olunan sənədlər:

3.6.1.Rektorun adına ərizə (**3.6. üzrə ödənişdən azad olma ilə bağlı**) (**Forma 3.6, s.15**),

3.6.2.Aidiyyəti üzrə müvafiq icra orqanlarından Həssas ailə qrupuna aid ailə üzvlüyünü təsdiq edən sənəd,

3.6.3.doğum haqqında şəhadətnamə,

3.6.4.şəxsiyyət vəsiqələri.

DIQQƏT!!! 3.6 bəndinə uyğun statusun uyğun kateqoriyadan olan bakalavrlara 2020/2021-ci tədris ilinin payız semestri üçün də şamil edilməsi məsələsinə Təhsil Nazirliyi tərəfindən növbəti aylarda uyğun portalda qeydiyyat əsasında qərar veriləcək. **Buna qədər bu kateqoriyadan olan ödənişli bakalavrlar müvafiq təhsil haqqı ödənişini adi qaydada həyata keçirirlər.**

Qeyd: Bakalavrın imtiyazına uyğun olaraq, **Rektorun adına ərizə**, müvafiq bəndə uyğun **sənədlər** və **qəbul imtahanının nəticə vərəqi** yoxlanılması üçün **celebi.tamilla@mail.ru** poçt ünvanına göndərilir (**tel.: +994 50 335 66 77, Hüquqşünas Tamilla Çələbiyeva**). Alınan cavab sənədi (Hüquqşünasın rəyi)

bəndin nömrəsi_ iş nömrəsi_ soyad, Məsələn: **3.6_111111_Abbasov**

şəklində adlandırılaraq ümumi sənədlərlə birgə göndərilir.

IV. Sənədlərin elektron variantının hazırlanması və göndərilməsinə dair təlimat:

4.1. Fayllar görünüşünə və aydın oxunuşuna xüsusi diqqət yetirilməklə əsasən **.pdf** və **.jpeg** formatlarında təqdim oluna bilər.

4.2. Hər bir sənədə uyğun bir fayl yaradılmalı və bir qayda olaraq aşağıdakı şəkildə adlandırılmalıdır:

sənədin təlimatdakı nömrəsi_ iş nömrəsi_ soyad

Məsələn: **1.1_111111_Abbasov, 3.6.1_111111_Abbasov və s.**

Eyni sənəddən bir neçə mərhələdə tələb olunduqda, adında uyğun nömrələrin hamısı göstərilməklə bir elektron variantın təqdim olunması kifayətdir (Məsələn, **1.2, 3.1.2, 3.4.2d_111111_Abbasov**).

4.3. Əlavə olaraq **ReadMe_ iş nömrəsi_ soyad** (Məsələn, **ReadMe_111111_Abbasov**) adlı **.docx** və ya **.txt** faylı yaradılaraq aşağıdakı məlumatlar göstərilən ardıcılıqla daxil edilməlidir (şablon saxlanılır):

- **Bakalavrın soyadı, adı, atasının adı:**
- **Şəxsi kabinetin logini (FİN):**
- **Şəxsi kabinetin parolu:**
- **Aktiv əlaqə nömrəsi:**

4.4. Bütün sənədlər bir faylda arxivləşdirilməli (**.RAR, .ZIP**) və arxiv faylı bir qayda olaraq aşağıdakı şəkildə adlandırılmalıdır:

Fakültənin adı_ iş nömrəsi_ soyad. Məsələn: **Jurnalistika_111111_Abbasov**

QEYD: Magistratura təhsil səviyyəsinə qəbul olmuş bakalavrlardan təqdim olunacaq sənədləri hazırlayarkən təlimata ciddi riayət etmələri, sənədlərin format nümunələrinə uyğun səliqəli hazırlanmasına, aydın oxunuşuna və keyfiyyətinə diqqət yetirmələri xahiş olunur. Bütün hazırlıq işləri (Ərizə yazılması, Müqavilə bağlanması, təhsil haqqının ödənilməsi, hüquqşünasın rəyinin alınması və s.) görüldükdən sonra yekun arxiv faylının formalaşdırılması tövsiyə olunur.

Sənədlərin qeydiyyatı 2020-ci il iyulun 6-dan 15-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaq.

ƏLAQƏ:

MALİYYƏ MƏSƏLƏLƏRİ:

Mirzə Mirzəyev, e-mail: mirza65@mail.ru,Tel.: **+994 50 376 76 76**

QEYDİYYATA MƏSUL:

Məcid Qocayev, e-mail: bdu-magistr-qebul@bsu.edu.az,Tel.: **+994 77 537 62 10****FAKÜLTƏLƏRLƏ ƏLAQƏ:**

Mexanika-riyaziyyat	qadirli.turan.qadir@bsu.edu.az	+994 50 6233865
Tətbiqi riyaziyyat və kibernetika	trk_mag@mail.ru	+994 55 7836442
Fizika	fizmagistr2020@gmail.com	+994 55 7069955
Kimya	kimya.magistratura.qabul@mail.ru	+994 50 4491087
Biologiya	biologiyamagistratura2020@gmail.com	+994 50 3731070
Coğrafiya	mastergeography@mail.ru	+994 77 6415136
Geologiya	bsugeology@gmail.com	+994 50 5688794
Ekologiya və torpaqşünaslıq	fidash1988@gmail.com	+994 55 2607071
Filologiya	filologiya.magistr.qebul@mail.ru	+994 55 5747004
Tarix	tarix.magistr@mail.ru	+994 55 3898067
Hüquq	huquqonline.senedqebulu@yandex.com	+994 70 7976871
BM və iqtisadiyyat	lkramjabrailov@bsu.edu.az	+994 50 6133646
Jurnalistika	magistr-jurnalistika@mail.ru	+994 50 3876497
Kitabxanaçılıq-informasiya	kit@bsu.edu.az	+994 70 3926323
Sosial elmlər və psixologiya	q.abbasova@mail.ru	+994 55 7017997
Şərqsünaslıq	nubar.huseynova@mail.ru	+994 55 4974162

Faydalı məlumatlar:

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar qrupunun, ixtisaslar və ixtisaslaşmaların təsnifatı (s. 21-54)

Bakı Dövlət Universitetinin rektoru
cənab Elçin Babayevə

bakalavr Məmmədov Sabit
Cavanşir oğlu

tərəfindən

Ə R İ Z Ə

Hörmətli Elçin müəllim,

Xahiş edirəm mənə Fizika fakültəsinin

Fizika ixtisasının Nəzəri və riyazi fizika

ixtisaslaşması azərbaycan bölməsi üzrə magistratura təhsil səviyyəsinə
(azərbaycan/rus/ing)

dövlət sifarişi əsaslarla daxil olmaq üçün qeydiyyatdan keçməyimə
(dövlət sifarişi/ödənişli əsaslarla)

icazə verəsiniz.

İmza: / Məmmədov S.C.

Tarix: 07.07.2020



Bakı Dövlət Universiteti ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında

FƏRDİ MÜQAVİLƏ № _____

Bakı şəhəri

“ 08 ” iyul 20 20 il

Bakı Dövlət Universiteti (sonradan BDU adlandırılan) rektoru BABAYEV ELÇİN SƏFƏRALI oğlunun şəxsində bir tərəfdən və dövlət sifarişi ilə təhsil alacaq təhsilalan

Məmmədov Sabit Cavanşir oğlu

(soyadı, adı, atasının adı)

digər tərəfdən birgə “tərəflər”, ayrı -ayrılıqda isə “tərəf” adlanmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yetkinlik yaşına çatmayanlar tərəfindən əqdlərin bağlanması dair müddəalarını nəzərə almaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladırlar:

1. Müqavilənin predmeti

1.1. Bu Müqavilənin predmeti “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.

1.2. 2010/2011-ci tədris ilindən başlayaraq, hər il dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur.

2. Tərəflərin hüquq və öhdəlikləri

2.1. BDU Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarına uyğun olaraq, təhsilalana ödənilməli olan məbləği bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür.

2.2. BDU-nun təhsilalandan təhsil müddətində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə BDU-nun qayda və tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır.

2.3. Təhsilalan aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

2.3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı daxilində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq;

2.3.2. 2017/2018-ci tədris ilindən başlayaraq tətbiq edilən və mövcud qanunvericiliyə uyğun olaraq təhsillə əlaqədar yaranan biləcək əlavə kredit ödənişlərini (fənn və ya fənlər üzrə akademik borcunun ləğvi ilə bağlı alt qruplarda, yay semestrində iştirak və s.) vaxtında ödəmək;

2.3.3. BDU-nun daxili intizam və davranış qaydalarına riayət etmək;

2.3.4. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, həmçinin əxlaq və etik davranış qaydalarını pozmammaq;

2.3.5. BDU-nun təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirmək;

2.3.6. Öz hərəkətləri ilə BDU-ya maddi zərər vurduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dəymiş maddi zərəri ödəmək;

2.3.7. BDU tərəfindən tələb olunan sənədləri şifahi və ya yazılı sorğu alındığı vaxtdan 10 (on) iş günü müddətində təqdim etmək;

2.3.8. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkün olmayan hallar haqqında BDU-ya 5 (beş) iş günü müddətində məlumat vermək.

2.3.9. Təhsilalanın BDU-dan bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.

3. Təhsilalanın xaric edilməsi

BDU aşağıdakı hallarda təhsilalanı xaric etmək hüququna malikdir:

- öz arzusu ilə;
- başqa təhsil müəssisəsinə köçürüldükdə;
- BDU-nun daxili intizam qaydalarını kobud şəkildə pozduqda;
- müəyyən kateqoriyalı xəstəliklərə tutulduqda (həkim-məsləhət komissiyasının arayışına əsasən);
- növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər BDU ilə əlaqə saxlamadıqda;
- cinayət məsuliyyətinə cəlb olunduqda.

4. Xərclərin məbləği və ödəniş qaydası

4.1. Hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

4.2. Bu Müqaviləyə uyğun olaraq, BDU tərəfindən təhsilalana ödənilməli olan bütün pul ödənişləri onun şəxsi kart-hesabına köçürmə yolu ilə həyata keçirilir.

4.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan təhsil müəssisəsinə dəyişdikdə, müvafiq müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyə ləşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə yeni ali təhsil müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.

5. Fors -major

5.1. Qarşısızalmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.

5.2. Qarşısızalmaz hallara istinad edən tərəf:

5.2.1. Qeyd olunan halların yarandığı vaxtdan 10 (on) təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;

5.2.2. Həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırılmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.

5.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısızalmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısızalmaz hallar 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.

6. Müqavilənin ləğv edilməsi qaydası

6.1. Tərəflərdən biri üzərində götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.

6.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.

6.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfi ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla, yazılı bildiriş göndərir. Müqavilənin ləğv edilməsi haqqında bildirişi alan tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü müddətində digər tərəfə cavab ünvanlamalıdır.

6.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan ali təhsil müəssisəsini dəyişdirdikdə, müvafiq müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyə ləşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə yeni ali təhsil müəssisəsi arasında bağlanmış Müqaviləyə əsasən həyata keçirilir.

6.5. Belə hallarda Müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar göstərilməklə, BDU tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat təqdim olunur.

7. Mübahisəli məsələlərin həlli

7.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həll etməlidirlər.

7.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.

7.3. Mübahisənin həlli üçün tərəflər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də müraciət edə bilər.

8. Tərəflərin məsuliyyəti

Tərəflər bu Müqavilə üzrə öhdəlikləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar müvafiq olaraq məsuliyyət daşıyırlar.

9. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi

Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə protokollarla rəsmiləşdirilən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.

10. Digər şərtlər

10.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir.

10.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmərsə və əgər təhsilalan BDU-da dövlət sifarişi əsasında təhsilini davam etdirirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə növbəti tədris ilinin sonunadək uzadılır.

10.3. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi təhsilalana verilir, digər nüsxəsi isə BDU-da saxlanılır.

11. Tərəflərin rekvizitləri və imzaları

Bakı Dövlət Universiteti

Rektor BABAYEV ELÇİN SƏFƏRALI oğlu

(imza)

Tarix " _____ " _____ " 20 _____ il

M.Y.

Təhsilalan

Məmmədov Sabit Cavanşir oğlu

(soyadı, adı, atasının adı)

Yaşadığı yer: Azərbaycan Respublikası

ünvan: **Bakı ş., Yasamal r-nu,**

Şərifzadə küçəsi, ev № **76**

mənzil № **23**, tel: **+994 XX XXX XX XX**

Pasport /şəx.vəsiqəsi **XXXXXXXXXX**

Seriya **AZE**

İmza _____



BAKİ DÖVLƏT UNIVERSİTETİ İLƏ ÖDƏNİŞLİ ƏSASLARLA TƏHSİL ALACAQ TƏHSİLALAN ARASINDA

FƏRDİ MÜQAVİLƏ № _____

Bakı şəhəri

“ 08 ” iyul 2020 il

Bakı Dövlət Universiteti (sonradan BDU adlandırılan) rektoru BABAYEV ELÇİN SƏFƏRALI oğlunun şəxsinde bir tərəfdən və ödənişli əsaslarla təhsil alacaq təhsilalan

Məmmədov Sabit Cavanşir oğlu

(soyadı, adı, atasının adı)

digər tərəfdən birgə “tərəflər”, ayrı-ayrılıqda isə “tərəf” adlandırılmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yetkinlik yaşına çatmayanlar tərəfindən əqdlərin bağlanmasına dair müddəalarını nəzərə almaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:

1. Müqavilənin predmeti

1.1. Bu Müqavilənin predmeti Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində kadr hazırlığının ödənişli əsaslarla həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.

1.2. Təhsilalanın təhsil aldığı hər tədris ili üçün təhsil haqqının məbləği BDU-nun vəsatəti əsasında Təhsil Nazirliyinin həmin tədris ilinin başlanmasından əvvəl Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla təsdiq etdiyi məbləğdə müəyyən edilir.

2. Tərəflərin hüquq və öhdəlikləri

2.1. BDU təhsilalanın **060503 Nəzəri və riyazi fizika**

(ixtisasın və ya ixtisaslaşmanın şifri və adı)

ixtisası (ixtisaslaşması) üzrə ödənişli əsaslarla ali təhsilli mütəxəssis kimi hazırlanmasını öhdəsinə götürür, təhsilalanı təhsil alması üçün bütün zəruri şəraitlə təmin edir, ona kitabxana, idman kompleksi, tibbi xidmət, habelə dövlət sifarişi ilə təhsil alan təhsilalanlar üçün müəyyən olunmuş digər hüquqlardan istifadə etmək imkanı yaradır. Təhsilalan təhsilini müvəffəqiyyətlə başa çatdırdıqdan sonra ona təhsil haqqında dövlət sənədi verilir.

2.2. BDU-nun təhsilalandan təhsil müddəti tədris müddəti üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə BDU-nun qayda və tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır.

2.3. BDU-da kredit sistemi ilə təhsilalan və akademik borcu olan təhsilalanlar üçün onların istəyi ilə müəyyən edilmiş normativlərə uyğun olaraq əlavə ödənişli əsaslarla yay semestri təşkil oluna bilər.

2.4. Təhsilalan aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

2.4.1. Təhsil aldığı ilk tədris ili üçün həmin tədris ilinin başlanmasından əvvəl, sonrakı tədris illəri üçün isə növbəti tədris ilinin payız semestrinin sonunadək müvafiq icra orqanı tərəfindən təsdiq edilmiş məbləğdə

1800 (bir min səkkiz yüz) manat

təhsil haqqını

(təhsil haqqının miqdarı, manatla)

BDU-nun hesabına ödəmək;

2.4.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı daxilində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq;

2.4.3. 2017/2018-ci tədris ilindən başlayaraq tətbiq edilən və mövcud qanunvericiliyə uyğun olaraq təhsillə əlaqədar yarana biləcək əlavə kredit ödənişlərini (fənn və ya fənlər üzrə akademik borcunun ləğvi ilə bağlı alt qruplarda, yay semestrində iştirak və s.) vaxtında ödəmək;

2.4.4. BDU-nun daxili intizam və davranış qaydalarına riayət etmək;

2.4.5. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, həmçinin əxlaq və etik davranış qaydalarını pozmammaq;

2.4.6. BDU-nun təyin etdiyi müddət ərzində seçdiyi ixtisas (ixtisaslaşma) üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirmək;

2.4.7. Öz hərəkətləri ilə BDU-ya maddi zərər vurduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dəymiş maddi zərəri ödəmək;

2.4.8. BDU tərəfindən tələb olunan sənədləri şifahi və ya yazılı sorğu alındığı vaxtdan 10 (on) iş günü müddətində təqdim etmək;

2.4.9. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında BDU-ya 5 (beş) iş günü müddətində məlumat vermək.

2.5. Təhsilalanın BDU-dan bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.

3. Təhsilalanın xaric edilməsi

BDU aşağıdakı hallarda təhsilalanı xaric etmək hüququna malikdir:

- öz arzusu ilə;
- başqa təhsil müəssisəsinə köçürüldükdə;
- BDU-nun daxili intizam qaydalarını kobud şəkildə pozduqda;
- təhsil haqqını 2.4.1-ci bənddə göstərilən müddətdə ödəmədikdə;
- müəyyən kateqoriyalı xəstəliklərə tutulduqda (həkim-məsləhət komissiyasının arayışına əsasən);

- növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər BDU ilə əlaqə saxlamadıqda;
- cinayət məsuliyyətinə cəlb olunduqda.

4. Fors-major

4.1. Qarşısızalmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticə sındə baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.

4.2. Qarşısızalmaz hallara istinad edən tərəf:

4.2.1. Qeyd olunan halların yarandığı vaxtdan 10 (on) iş günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;

4.2.2. Həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırılmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.

4.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısızalmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısızalmaz hallar 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.

5. Müqavilənin ləğv edilməsi qaydası

5.1. Tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.

5.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.

5.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqda, yazılı bildiriş göndərir. Müqavilənin ləğv edilməsi haqqında bildirişi alan tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü müddətində digər tərəfə cavab ünvanlanmalıdır.

5.4. Təhsilalan başqa təhsil müəssisəsinə köçürüldükdə, hər hansı üzrlü səbəbə görə təhsilini davam etdirə bilmədiyi, yaxud istəmədiyi halda xaric edildikdə təhsil almadığı semestr üçün ödədiyi məbləğ geri qaytarılır.

5.5. Təhsilalanın ödənişsiz təhsilə keçirilməsinə yol verilmir.

6. Mübahisəli məsələlərin həlli

6.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həll etməlidirlər.

6.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.

6.3. Mübahisənin həlli üçün tərəflər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də müraciət edə bilər.

7. Tərəflərin məsuliyyəti

Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

8. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi

Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə protokollarla rəsmiləşdirilən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.

9. Digər şərtlər

9.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir.

9.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmərsə və əgər təhsil alan BDU-da ödənişli əsaslarla təhsilini davam etdirirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə növbəti normativ tədris illərinin sonunadək uzadılır.

9.3. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi təhsil alana verilir, digər nüsxəsi isə BDU-da saxlanılır.

10. Tərəflərin rekvizitləri və imzaları

Bakı Dövlət Universiteti

Rektor BABAYEV ELÇİN SƏFƏRALI oğlu

(imza)

Tarix " _____ " _____ " 20 _____ il

M.Y.

Təhsilalan

Məmmədov Sabit Cavanşir oğlu

(soyadı, adı, atasının adı)

Yaşadığı yer: Azərbaycan Respublikası

ünvan: **Bakı ş., Yasamal r-nu,**

Şarifzadə küçəsi, ev № **76**

mənzil № **23**, tel: **+994 XX XXX XX XX**

Pasport /şəx.vəsiqəsi **XXXXXXXXXX**

Seriya **AZE**

İmza _____

**Bakı Dövlət Universitetinin rektoru
cənab Elçin Babayevə**

_____ fakültəsi

ixtisası üzrə 2020/21-ci tədris ilində ödənişli əsas-
larla həmin universitetin magistratura pilləsinə
qəbul olunmuş _____

tərəfindən

Ə R İ Z Ə

Hörmətli Elçin müəllim,

Nəzərinizə çatdırıram ki, ailəmiz məlum Qarabağ hadisələri zamanı _____
rayonundan məcburi köçkün düşmüşdür.

Xahiş edirəm məcburi köçkün olduğumu nəzərə alaraq, Azərbaycan Respublikası
Prezidentinin ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi
köçkünlərin təhsil xərclərindən azad edilməsi haqqında sərəncamına əsasən mənim
təhsil ödənişindən azad olunmağıma icazə verəsiniz.

Tələb edilən sənədləri ərizəmə əlavə edirəm.

İmza: /

Tarix:

**Bakı Dövlət Universitetinin rektoru
cənab Elçin Babayevə**

_____ fakültəsi

ixtisası üzrə 2020/21-ci tədris ilində ödənişli əsas-
larla həmin universitetin magistratura pilləsinə
qəbul olunmuş _____

tərəfindən

Ə R İ Z Ə

Hörmətli Elçin müəllim,

Nəzərinizə çatdırıram ki, atam _____
Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyaya quruluşunun müdafiəsi
zamanı əlil olmuşdur (həlak olmuşdur, itkin düşmüşdür).

Xahiş edirəm, müvafiq qanunvericiliyə uyğun olaraq mənim təhsil aldığım
müddətdə təhsil haqqı ödənişindən azad olunmağıma icazə verəsiniz.

Tələb edilən sənədləri ərizəmə əlavə edirəm.

İmza: /

Tarix:

Bakı Dövlət Universitetinin rektoru
cənab Elçin Babayevə

_____ fakültəsi

ixtisası üzrə 2020/21-ci tədris ilində ödənişli əsas-
larla həmin universitetin magistratura pilləsinə
qəbul olunmuş _____

tərəfindən

Ə R İ Z Ə

Hörmətli Elçin müəllim,

Nəzərinizə çatdırıram ki, mən Şəhid ailəsinin üzvüyəm.

(şəhidin qohumluq əlaqəsi, adı, soyadı, atasının adı)

Azərbaycan Respublikasının azadlığı, suverenliyi, və ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda həlak olmuşdur (itkin düşmüşdür).

Xahiş edirəm Şəhid adının əbədiləşdirilməsi və Şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il 697 nömrəli qanununa uyğun olaraq mənim təhsil haqqı ödənişindən azad edilməyimə icazə verəsiniz.

Tələb olunan sənədləri ərizəmə əlavə edirəm.

İmza: /

Tarix:

Bakı Dövlət Universitetinin rektoru
cənab Elçin Babayevə

_____ fakültəsi

ixtisası üzrə 2020/21-ci tədris ilində ödənişli əsas-
larla həmin universitetin magistratura pilləsinə
qəbul olunmuş _____

tərəfindən

Ə R İ Z Ə

Hörmətli Elçin müəllim,

Mən _____ tarixdə anadan olmuşam. Atam (anam) (vəfat etmişdir, 1-ci dərəcəli, 2-ci dərəcəli əlildir). Xahiş edirəm valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Prezidentinin məlum qərarına əsasən mənim təhsil haqqı ödənişindən azad edilməyimə icazə verəsiniz.

Tələb olunan sənədləri ərizəmə əlavə edirəm.

İmza: _____ /

Tarix:

Bakı Dövlət Universitetinin rektoru
cənab Elçin Babayevə

_____ fakültəsi

ixtisası üzrə 2020/21-ci tədris ilində ödənişli əsas-
larla həmin universitetin magistratura pilləsinə
qəbul olunmuş _____

tərəfindən

Ə R İ Z Ə

Hörmətli Elçin müəllim,

Məlumat üçün nəzərinizə çatdırıram ki, mən 1-ci dərəcəli (2-ci dərəcəli) əliləm (sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan sayılıram).

Sizdən xahiş edirəm, I və II dərəcə əilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin məlum fərmanına əsasən mənim təhsil haqqı ödənişindən azad edilməyimə icazə verəsiniz.

Tələb olunan sənədləri ərizəmə əlavə edirəm.

İmza: _____ /

Tarix:

**Bakı Dövlət Universitetinin rektoru
cənab Elçin Babayevə**

_____ fakültəsi

ixtisası üzrə 2020/21-ci tədris ilində ödənişli əsas-
larla həmin universitetin magistratura pilləsinə
qəbul olunmuş _____

tərəfindən

Ə R İ Z Ə

Hörmətli Elçin müəllim,

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailə üzvü olduğumu nəzərə alaraq mənim 2020/2021-ci tədris ilinin birinci yarımilliyi üçün müəyyən olunan təhsil haqqı ödənişindən azad edilməyimə icazə vermənizi Sizdən xahiş edirəm.

Məlumat üçün bildirirəm ki, AR Təhsil Nazirliyinin www.telebe.edu.az elektron sistemində qeydiyyatdan keçmişəm (keçməmişəm).

Tələb olunan sənədləri ərizəmə əlavə edirəm.

İmza: /

Tarix:

Bakı Dövlət Universitetinin rektoru
cənab Elçin Babayevə

bakalavr_____

tərəfindən

Ə R İ Z Ə

Hörmətli Elçin müəllim,

Xahiş edirəm mənə_____ fakültəsinin

_____ ixtisasının_____

ixtisaslaşması _____ bölməsi üzrə magistratura təhsil səviyyəsinə
(azərbaycan/rus/ing)

_____ daxil olmaq üçün qeydiyyatdan keçməyimə
(dövlət sifarişi/ödənişli əsaslarla)

icazə verəsiniz.

İmza:

Tarix:



Bakı Dövlət Universiteti ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında

FƏRDİ MÜQAVİLƏ № _____

Bakı şəhəri

“ _____ ” _____ 20__ il

Bakı Dövlət Universiteti (sonradan BDU adlandırılan) rektoru BABAYEV ELÇİN SƏFƏRALI oğlunun şəxsində bir tərəfdən və dövlət sifarişi ilə təhsil alacaq təhsilalan

(soyadı, adı, atasının adı)

digər tərəfdən birgə “tərəflər”, ayrı -ayrılıqda isə “tərəf” adlanmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yetkinlik yaşına çatmayanlar tərəfindən əqdlərin bağlanması dair müddəalarını nəzərə almaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:

1. Müqavilənin predmeti

1.1. Bu Müqavilənin predmeti “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli, 220 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.

1.2. 2010/2011-ci tədris ilindən başlayaraq, hər il dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur.

2. Tərəflərin hüquq və öhdəlikləri

2.1. BDU Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarına uyğun olaraq, təhsilalana ödənilməli olan məbləği bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür.

2.2. BDU-nun təhsilalandan təhsil müddətində bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə BDU-nun qayda və tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır.

2.3. Təhsilalan aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

2.3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı daxilində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq;

2.3.2. 2017/2018-ci tədris ilindən başlayaraq tətbiq edilən və mövcud qanunvericiliyə uyğun olaraq təhsillə əlaqədar yaranan biləcək əlavə kredit ödənişlərini (fənn və ya fənlər üzrə akademik borcunun ləğvi ilə bağlı alt qruplarda, yay semestrində iştirak və s.) vaxtında ödəmək;

2.3.3. BDU-nun daxili intizam və davranış qaydalarına riayət etmək;

2.3.4. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, həmçinin əxlaq və etik davranış qaydalarını pozmammaq;

2.3.5. BDU-nun təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirmək;

2.3.6. Öz hərəkətləri ilə BDU-ya maddi zərər vurduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dəymiş maddi zərəri ödəmək;

2.3.7. BDU tərəfindən tələb olunan sənədləri şifahi və ya yazılı sorğu alındığı vaxtdan 10 (on) iş günü müddətində təqdim etmək;

2.3.8. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkün olmayan hallar haqqında BDU-ya 5 (beş) iş günü müddətində məlumat vermək.

2.3.9. Təhsilalanın BDU-dan bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.

3. Təhsilalanın xaric edilməsi

BDU aşağıdakı hallarda təhsilalanı xaric etmək hüququna malikdir:

- öz arzusu ilə;
- başqa təhsil müəssisəsinə köçürüldükdə;
- BDU-nun daxili intizam qaydalarını kobud şəkildə pozduqda;
- müəyyən kateqoriyalı xəstəliklərə tutulduqda (həkim-məsləhət komissiyasının arayışına əsasən);
- növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər BDU ilə əlaqə saxlamadıqda;
- cinayət məsuliyyətinə cəlb olunduqda.

4. Xərclərin məbləği və ödəniş qaydası

4.1. Hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

4.2. Bu Müqaviləyə uyğun olaraq, BDU tərəfindən təhsilalana ödənilməli olan bütün pul ödənişləri onun şəxsi kart-hesabına köçürmə yolu ilə həyata keçirilir.

4.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan təhsil müəssisəsinə dəyişdirdikdə, müvafiq müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyə ləşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə yeni ali təhsil müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.

5. Fors -major

5.1. Qarşısızalmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.

5.2. Qarşısızalmaz hallara istinad edən tərəf:

5.2.1. Qeyd olunan halların yarandığı vaxtdan 10 (on) təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;

5.2.2. Həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırılmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.

5.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısızalmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısızalmaz hallar 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.

6. Müqavilənin ləğv edilməsi qaydası

6.1. Tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.

6.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.

6.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqla, yazılı bildiriş göndərir. Müqavilənin ləğv edilməsi haqqında bildirişi alan tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü müddətində digər tərəfə cavab ünvanlamalıdır.

6.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhsilalan ali təhsil müəssisəsini dəyişdirdikdə, müvafiq müqaviləyə xitam verilir və təhsilalanın təhsil xərclərinin maliyyə ləşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə yeni ali təhsil müəssisəsi arasında bağlanmış Müqaviləyə əsasən həyata keçirilir.

6.5. Belə hallarda Müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar göstərilməklə, BDU tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məlumat təqdim olunur.

7. Mübahisəli məsələlərin həlli

7.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həll etməlidirlər.

7.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.

7.3. Mübahisənin həlli üçün tərəflər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də müraciət edə bilər.

8. Tərəflərin məsuliyyəti

Tərəflər bu Müqavilə üzrə öhdəlikləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar müvafiq olaraq məsuliyyət daşıyırlar.

9. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi

Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə protokollarla rəsmiləşdirilən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.

10. Digər şərtlər

10.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir.

10.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmərsə və əgər təhsilalan BDU-da dövlət sifarişi əsasında təhsilini davam etdirirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə növbəti tədris ilinin sonunadək uzadılır.

10.3. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi təhsilalana verilir, digər nüsxəsi isə BDU-da saxlanılır.

11. Tərəflərin rekvizitləri və imzaları

Bakı Dövlət Universiteti

Rektor BABAYEV ELÇİN SƏFƏRALI oğlu

(imza)

Təhsilalan

(soyadı, adı, atasının adı)

Yaşadığı yer: Azərbaycan Respublikası

ünvan: _____

_____ küçəsi, ev № _____

mənzil № _____, tel: _____

Pasport /şəx.vəsiqəsi _____

Seriya _____

İmza _____

Tarix " _____ " _____ " 20 _____ il

M.Y.



BAKİ DÖVLƏT UNIVERSİTETİ İLƏ ÖDƏNİŞLİ ƏSASLARLA TƏHSİL ALACAQ TƏHSİLƏLƏN ARASINDA

FƏRDİ MÜQAVİLƏ № _____

Bakı şəhəri

“ _____ ” _____ 20__ il

Bakı Dövlət Universiteti (sonradan BDU adlandırılan) rektoru BABAYEV ELÇİN SƏFƏRALI oğlunun şəxsinə bir tərəfdən və ödənişli əsaslarla təhsil alacaq təhsiləlan

(soyadı, adı, atasının adı)

digər tərəfdən birgə “tərəflər”, ayrı-ayrılıqda isə “tərəf” adlandırılmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yetkinlik yaşına çatmayanlar tərəfindən əqdlərin bağlanmasına dair müddəalarını nəzərə almaqla, bu Müqaviləni aşağıdakı şərtlərlə imzaladılar:

1. Müqavilənin predmeti

1.1. Bu Müqavilənin predmeti Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində kadr hazırlığının ödənişli əsaslarla həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərdir.

1.2. Təhsiləlanın təhsil aldığı hər tədris ili üçün təhsil haqqının məbləği BDU-nun vəsatəti əsasında Təhsil Nazirliyinin həmin tədris ilinin başlanmasından əvvəl Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla təsdiq etdiyi məbləğdə müəyyən edilir.

2. Tərəflərin hüquq və öhdəlikləri

2.1. BDU təhsiləlanın _____

(ixtisasın və ya ixtisaslaşmanın şifri və adı)

ixtisası (ixtisaslaşması) üzrə ödənişli əsaslarla ali təhsilli mütəxəssis kimi hazırlanmasını öhdəsinə götürür, təhsiləlanı təhsil alması üçün bütün zəruri şəraitlə təmin edir, ona kitabxana, idman kompleksi, tibbi xidmət, habelə dövlət sifarişi ilə təhsil alan təhsiləlanlar üçün müəyyən olunmuş digər hüquqlardan istifadə etmək imkanı yaradır. Təhsiləlan təhsilini müvəffəqiyyətlə başa çatdırdıqdan sonra ona təhsil haqqında dövlət sənədi verilir.

2.2. BDU-nun təhsiləlandan təhsil müddəti tədris müddəti üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə BDU-nun qayda və tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır.

2.3. BDU-da kredit sistemi ilə təhsiləlan və akademik borcu olan təhsiləlanlar üçün onların istəyi ilə müəyyən edilmiş normativlərə uyğun olaraq əlavə ödənişli əsaslarla yay semestri təşkil oluna bilər.

2.4. Təhsiləlan aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

2.4.1. Təhsil aldığı ilk tədris ili üçün həmin tədris ilinin başlanmasından əvvəl, sonrakı tədris illəri üçün isə növbəti tədris ilinin payız semestrinin sonunadək müvafiq icra orqanı tərəfindən təsdiq edilmiş məbləğdə

_____ təhsil haqqını

(təhsil haqqının miqdarı, manatla)

BDU-nun hesabına ödəmək;

2.4.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən hər bir təhsiləlanı düşən təhsil xərclərinin miqdarı daxilində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq;

2.4.3. 2017/2018-ci tədris ilindən başlayaraq tətbiq edilən və mövcud qanunvericiliyə uyğun olaraq təhsiləlan əlaqədar yarana biləcək əlavə kredit ödənişlərini (fənn və ya fənlər üzrə akademik borcunun ləğvi ilə bağlı alt qruplarda, yay semestrində iştirak və s.) vaxtında ödəmək;

2.4.4. BDU-nun daxili intizam və davranış qaydalarına riayət etmək;

2.4.5. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, həmçinin əxlaq və etik davranış qaydalarını pozmammaq;

2.4.6. BDU-nun təyin etdiyi müddət ərzində seçdiyi ixtisas (ixtisaslaşma) üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirmək;

2.4.7. Öz hərəkətləri ilə BDU-ya maddi zərər vurduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dəymiş maddi zərəri ödəmək;

2.4.8. BDU tərəfindən tələb olunan sənədləri şifahi və ya yazılı sorğu alındığı vaxtdan 10 (on) iş günü müddətində təqdim etmək;

2.4.9. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkün deyil hallar haqqında BDU-ya 5 (beş) iş günü müddətində məlumat vermək.

2.5. Təhsiləlanın BDU-dan bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ vardır.

3. Təhsiləlanın xaric edilməsi

BDU aşağıdakı hallarda təhsiləlanı xaric etmək hüququna malikdir:

- öz arzusu ilə;
- başqa təhsil müəssisəsinə köçürüldükdə;
- BDU-nun daxili intizam qaydalarını kobud şəkildə pozduqda;
- təhsil haqqını 2.4.1-ci bənddə göstərilən müddətdə ödəmədikdə;
- müəyyən kateqoriyalı xəstəliklərə tutulduqda (həkim-məsləhət komissiyasının arayışına əsasən);

- növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər BDU ilə əlaqə saxlamadıqda;
- cinayət məsuliyyətinə cəlb olunduqda.

4. Fors-major

4.1. Qarşısızalmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticə sındə baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları və digər hallar aiddir.

4.2. Qarşısızalmaz hallara istinad edən tərəf:

4.2.1. Qeyd olunan halların yarandığı vaxtdan 10 (on) iş günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli dövlət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi ona təqdim edir. Məlumatda baş vermiş hadisənin xarakteri təsvir edilməli və mümkün olduqda, hadisənin tərəflərin bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsirinin qiymətləndirilməsi əks etdirilməlidir;

4.2.2. Həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırılmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir.

4.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısızalmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısızalmaz hallar 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq poza bilər.

5. Müqavilənin ləğv edilməsi qaydası

5.1. Tərəflərdən biri üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.

5.2. Tərəflərdən biri bu Müqaviləni davam etdirməkdən könüllü olaraq imtina etdiyi halda, Müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilir.

5.3. Müqavilənin ləğv edilməsi tələbi ilə çıxış edən tərəf digər tərəfə ləğvetməyə səbəb olmuş halları əsaslandırmaqda, yazılı bildiriş göndərir. Müqavilənin ləğv edilməsi haqqında bildirişi alan tərəf həmin bildirişi aldıqdan sonra 15 (on beş) təqvim günü müddətində digər tərəfə cavab ünvanlanmalıdır.

5.4. Təhsilalan başqa təhsil müəssisəsinə köçürüldükdə, hər hansı üzrlü səbəbə görə təhsilini davam etdirə bilmədiyi, yaxud istəmədiyi halda xaric edildikdə təhsil almadığı semestr üçün ödədiyi məbləğ geri qaytarılır.

5.5. Təhsilalanın ödənişsiz təhsilə keçirilməsinə yol verilmir.

6. Mübahisəli məsələlərin həlli

6.1. Tərəflər Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həll etməlidirlər.

6.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.

6.3. Mübahisənin həlli üçün tərəflər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də müraciət edə bilər.

7. Tərəflərin məsuliyyəti

Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

8. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi

Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə protokollarla rəsmiləşdirilən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.

9. Digər şərtlər

9.1. Bu Müqavilə tərəflərin onu imzaladıqları andan qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir.

9.2. Bu Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri Müqaviləyə xitam verilməsini tələb etmərsə və əgər təhsil alan BDU-da ödənişli əsaslarla təhsilini davam etdirirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə növbəti normativ tədris illərinin sonunadək uzadılır.

9.3. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi təhsil alana verilir, digər nüsxəsi isə BDU-da saxlanılır.

10. Tərəflərin rekvizitləri və imzaları

Bakı Dövlət Universiteti

Təhsilalan

Rektor BABAYEV ELÇİN SƏFƏRALI oğlu

(soyadı, adı, atasının adı)

Yaşadığı yer: Azərbaycan Respublikası

ünvan: _____

(imza)

_____ küçəsi, ev № _____

mənzil № _____, tel: _____

Tarix " _____ " _____ " 20 _____ il

Pasport /şəx.vəsiqəsi _____

M.Y.

Seriya _____

İmza _____

**“Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın,
“Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının
Siyahısı”nın təsdiq edilməsi haqqında**

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin [2009-cu il 5 sentyabr tarixli 156 nömrəli](#) Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” təsdiq edilsin (əlavə olunur).
2. “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı” təsdiq edilsin (əlavə olunur).
3. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).
4. Bu qərar 2011-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur RASIZADƏ

Bakı şəhəri, 14 iyun 2011-ci il
№ 95

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların)**TƏSNİFATI**

Məsələn, Təhsil ixtisasları qrupu, "060101 - Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisası, "Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası" ixtisaslaşması

İxtisasın şifri	İxtisaslar qrupu və ixtisaslar üzrə ixtisaslaşmaların adı
1	2
1. Təhsil ixtisasları qrupu	
060101	Azərbaycan dili və ədəbiyyatı müəllimliyi - Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası
060102	Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə) - Dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası
060103	Xarici dil müəllimliyi (dillər üzrə) - Xarici dilin tədrisi metodikası və metodologiyası
060104	Fizika müəllimliyi - Fizika fənninin tədrisi metodikası və metodologiyası
060105	Riyaziyyat müəllimliyi - Riyaziyyatın tədrisi metodikası və metodologiyası
060106	Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) - Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq fənninin tədrisi metodikası və metodologiyası
060107	Texnologiya müəllimliyi - Texnologiya fənninin tədrisi metodikası və metodologiyası
060108	Musiqi müəllimliyi - Musiqi fənninin tədrisi metodikası və metodologiyası
060109	Biologiya müəllimliyi - Biologiya fənninin tədrisi metodikası və metodologiyası
060110	Kimya müəllimliyi - Kimya fənninin tədrisi metodikası və metodologiyası
060111	Tarix müəllimliyi - Tarix fənninin tədrisi metodikası və metodologiyası
060112	Coğrafiya müəllimliyi - Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası
060113	İnformatika müəllimliyi - İnformatika fənninin tədrisi metodikası və metodologiyası
060114	Təsviri incəsənət müəllimliyi - Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası
060115	İbtidai sinif müəllimliyi - İbtidai sinifdə tədrisin metodika və metodologiyası
060116	Korreksiyaedici təlim - Korreksiyaedici təlimin metodika və metodologiyası
060117	Məktəbəqədər təlim və tərbiyə

	- Məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası
060118	Təhsildə sosial-psixoloji xidmət
	- Təhsildə sosial-psixoloji xidmət
060119	Pedaqogika *
	- Pedaqogika nəzəriyyəsi və tarixi
	- Sosial pedaqogika
	- Təhsildə qiymətləndirmə və monitoring
2. Humanitar və sosial ixtisaslar qrupu	
060201	Filologiya
	- Ədəbiyyatşünaslıq (ölkələr və sahələr üzrə)
	- Azərbaycan ədəbiyyatı
	- Azərbaycan dili
	- Dilşünaslıq (dillər və sahələr üzrə)
060202	Fəlsəfə
	- Fəlsəfə tarixi
	- Sosial fəlsəfə
	- Təbiətşünaslıq fəlsəfəsi
	- Humanitar elmlərin fəlsəfi problemləri
060203	Tərcümə
	- Tərcümə (dillər üzrə)
	- Yazılı tərcümə (dillər üzrə)
	- Sinxron tərcümə (dillər üzrə)
	- Ardıcıl tərcümə (dillər üzrə)
060204	Jurnalistika
	- Radiotelejurnalistika
	- Beynəlxalq jurnalistika
	- Mətbuat tarixi
	- Jurnalistika nəzəriyyəsi
	- Publisistik jurnalistika
	- <i>Media və kommunikasiya sistemləri¹</i>
	- <i>Televiziya və radio yayımları menecmenti</i>
	- <i>İdman jurnalistikası²</i>
060205	Kitabşünaslıq
	- Nəşriyyat işi və redaktətmə
	- Nəşr işinin metodologiyası
	- Nəşriyyatda bədii və texniki tərtibat işi
	- Redaktə işinin metodologiyası
	- Kitab çapının texnologiyası
	- Kitabın elmi və bədii redaktəsi
	- Kitabın texniki tərtibatı
	- Dünya və Azərbaycan kitabşünaslığı
060206	Tarix
	- Azərbaycanın qədim və orta əsrlər tarixi
	- Asiya və Afrika ölkələrinin tarixi

* Təhsil ixtisasları qrupuna daxil olan bütün ixtisasları bitirən bakalavr məzunları pedaqogika ixtisası üzrə magistraturaya qəbul oluna bilərlər.

	- Qədim dünya tarixi
	- Arxeologiya və etnoqrafiya
	- Etnologiya
	- Avropa və Amerikanın yeni və ən yeni tarixi
	- Türk dünyası tarixi
	- Yaxın və Orta Şərqi tarixi
	- Orta əsrlər tarixi
	- Azərbaycanın yeni və ən yeni tarixi
	- Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı
	- Slavyan ölkələri tarixi
	- <i>Qafqaz xalqlarının tarixi</i> ³
060207	Antropologiya
	- Antropologiya
	- Mədəni antropologiya
060208	Politologiya
	- Milli təhlükəsizlik və siyasi strategiya
	- Azərbaycanda siyasi proseslər
	- Dünya siyasi prosesləri
	- Siyasi analiz və konsaltinq
	- Konfliktologiya
	- Tarixi politologiya
060209	Psixologiya
	- Ümumi psixologiya
	- Sosial psixologiya
	- Klinik (<i>tibbi</i>) psixologiya ⁴
	- İnkişaf psixologiyası
	- Hüquq psixologiyası
	- Pedaqoji psixologiya
	- Uşaq və yaş psixologiyası
060210	Sosiologiya
	- Siyasətin sosiologiyası
	- İdarəetmənin sosiologiyası
	- Sosioloji tədqiqatların metodları və metodologiyası
060211	Regionşünaslıq
	- Regionşünaslıq (regionlar üzrə)
	- Ölkəşünaslıq (ölkələr üzrə)
060212	Hüquqşünaslıq
	- Dövlət və hüquq nəzəriyyəsi və tarixi
	- Beynəlxalq hüquq
	- Dövlət hüququ
	- Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası
	- Mülki və təsərrüfat hüququ
	- Kommersiya hüququ
	- İnsan hüquqları
	- Konstitusiyaya hüququ
	- Avropa hüququ
	- Dəniz və enerji hüququ ⁵

	- Transmilli cinayət hüququ ⁶
	- <i>İnformasiya hüququ</i> ⁷
	- <i>İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ</i>
	- <i>Tibbi hüquq</i>
	- <i>Əqli mülkiyyət hüququ</i>
	- <i>Əmək hüququ: sosial təminat hüququ</i>
	- <i>İdman hüququ</i>
	- <i>Turizm hüququ</i> ⁸
060213	Beynəlxalq münasibətlər
	- Beynəlxalq münasibətlər və diplomatiya
	- Müasir dövrdə Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti
	- Dünya siyasəti
	- Müasir danışıqlar təcrübəsi
	- Beynəlxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi
	- Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi
060214	Dinşünaslıq
	- Dinlərin tarixi
	- Dinin sosiologiyası
	- İslamşünaslıq
	- Dinin fəlsəfəsi
	- Dinin psixologiyası
060215	Kitabxanaçılıq və informasiya
	- Sənət resursları və informasiya-axtarış sistemləri
	- Kitabxanaşünaslıq
	- Biblioqrafiyaşünaslıq
	- Biblioqrafik ehtiyatların yaradılması və istifadəsi
	- Kitabxana-informasiya texnologiyası
	- Kitabxana fondlarının formalaşması və istifadəsi
060216⁹	Dövlət və ictimai münasibətlər
	- İctimai siyasət
3. Mədəniyyət və incəsənət ixtisasları qrupu	
060301	Muzeyşünaslıq, arxiv və abidələrin qorunması
	- Muzeyşünaslıq
	- Arxiv işi və arxivşünaslıq
	- Arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi
060302	Sənətşünaslıq
	- Mədəniyyətin nəzəriyyəsi
	- Mədəniyyətin tarixi
	- Sosial kulturologiya
	- Azərbaycan mədəniyyətinin tarixi
	- Tətbiqi kulturologiya
	- İncəsənət əsərlərinin bərpası və ekspertizası
	- Təsviri incəsənət tarixi və nəzəriyyəsi
060303	İnstrumental ifaçılıq
	İnstrumental ifaçılığın tarixi, nəzəriyyəsi və metodikası (musiqi alətləri üzrə)

	- <i>Instrumental ifaçılıq (musiqi alətləri üzrə)</i> ¹⁰
060304	Solo oxuma
	- Xanəndəlik sənətinin tarixi, nəzəriyyəsi və metodikası
	- Vokal ifaçılığının tarixi və nəzəriyyəsi
	- Muğamın tədrisi metodikası
	- Aşiq sənəti ifaçılığının tarixi və nəzəriyyəsi
	- <i>Xanəndəlik</i> ¹¹
	- <i>Vokal ifaçılığı (sahələr üzrə)</i>
	<i>Aşiq sənəti</i>
060305	Dirijorluq
	- Alətşünaslıq
	- Dirijorluğun tarixi və nəzəriyyəsi
	- <i>Dirijorluq (növlər üzrə)</i> ¹²
060306	Bəstəkarlıq
	- Bəstəkarlığın tarixi və nəzəriyyəsi
	- <i>Bəstəkarlıq</i> ¹³
060307	Musiqişünaslıq
	- Muğamşünaslıq
	- Etnomusiqişünaslıq
	- Etnoorqanologiya
	- Aşiqşünaslıq
	- Musiqi tənqidi
	- <i>Musiqi tarixi</i> ¹⁴
	- <i>Musiqi nəzəriyyəsi</i>
	- <i>Musiqi texnologiyaları</i> ¹⁵
060308	Xoreoqrafiya sənəti
	- Balet tarixi
	- Balet tənqidi
	- Xoreoqrafiya sənətinin tarixi və nəzəriyyəsi
	- <i>Rəqs sənəti üzrə müəllim-tədqiqatçı</i> ¹⁶
060309	Estrada sənəti
	- Estrada populyar musiqisinin tarixi və nəzəriyyəsi
	- <i>Populyar musiqi və caz ifaçılığı</i> ¹⁷
060310	Xalq çalğı alətləri ifaçılığı
	- Xalq çalğı alətləri ifaçılığının nəzəriyyəsi və metodikası
	- <i>Xalq çalğı alətləri ifaçılığı (musiqi alətləri üzrə)</i> ¹⁸
060311	Aktyor sənəti
	- Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi
	- <i>Aktyor sənəti (sahələr üzrə)</i> ¹⁹
060312	Dekorativ sənət
	- Dekorativ tətbiqi sənətin tarixi və nəzəriyyəsi
	- <i>Dekorativ sənət (sahələr üzrə)</i> ²⁰
060313	Teatrşünaslıq
	- Teatr tənqidi
	- Teatr tarixi və nəzəriyyəsi
060314	Bədii yaradıcılıq və ekran dramaturgiyası
	- Ədəbi iş

	- Ədəbi redaktə
	- Ssenarist
060315	Rejissorluq
	- Rejissor sənətinin tarixi və nəzəriyyəsi
	- <i>Rejissorluq (sahələr üzrə)</i> ²¹
060316	Kinoşünaslıq
	- Kino tənqidi
	- Kino tarixi və nəzəriyyəsi
060317	Operator sənəti
	- Kinooperator sənətinin tarixi və nəzəriyyəsi
	- <i>Operator sənəti (sahələr üzrə)</i> ²²
060318	Rəngkarlıq
	- Rəngkarlığın tarixi və nəzəriyyəsi
	- <i>Rəngkarlıq (sahələr üzrə)</i> ²³
060319	Qrafika
	- Qrafika sənətinin tarixi və nəzəriyyəsi
	- <i>Qrafika (sahələr üzrə)</i> ²⁴
060320	Heykəltəraşlıq
	- Heykəltəraşlığın tarixi və nəzəriyyəsi
	- <i>Heykəltəraşlıq</i> ²⁵
060321	Dizayn
	- Dizayn və texniki estetika
	- Dizayn sənətinin tarixi və nəzəriyyəsi
	- <i>Vizual dizayn və media</i> ²⁶
	- <i>Dizayn (sahələr üzrə)</i> ²⁷
	- <i>Landşaft bağçılığı</i> ²⁸
4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu	
060401	Dünya iqtisadiyyatı
	- Beynəlxalq iqtisadi münasibətlər
	- Gömrük işi
	- Beynəlxalq ticarət
	- Azərbaycanın xarici iqtisadi əlaqələri
	- Xarici iqtisadi fəaliyyət
	- Xarici iqtisadi siyasət
	- Beynəlxalq maliyyə və valyuta kredit münasibətləri
060402	Mühasibat uçotu və audit
	- İstehsal sferasında mühasibat uçotu və audit
	- Xidmət sferasında mühasibat uçotu və audit
060403	Maliyyə
	- Bank işi
	- Vergi və vergiqoyma
	- Sığorta işinin təşkili
	- Maliyyə nəzarəti və audit
	- Maliyyə menecmenti
	- Maliyyə bazarları
	- Maliyyə riyaziyyatı
060404	İqtisadiyyat

	- İqtisadi kibernetika
	- İqtisadi nəzəriyyə
	- İqtisadi-riyazi modelləşdirmə
	- İqtisadiyyatın tənzimlənməsi
	- İqtisadiyyatın hüquqi tənzimlənməsi
	- Qiymətləndirmə
	- Aqrar sahənin iqtisadiyyatı
	- Təbiətdən istifadənin iqtisadiyyatı və proqnozlaşdırma
	- Ətraf mühitin iqtisadiyyatı
	- Təhsil, elm və sosial-mədəni sahənin iqtisadiyyatı
	- Makroiqtisadi siyasət
	- Turizmin iqtisadiyyatı
	- Ekonometriya
	- Mədəniyyətin iqtisadiyyatı
	- Əməyin iqtisadiyyatı
060405	- Sənayenin təşkili və idarə edilməsi
	- Layihənin idarə olunması
	- İnnovasiya strategiyasının işlənməsi
	- İnteraksiyanın iqtisadi qiymətləndirilməsi
	- Müəssisənin iqtisadiyyatı
	- İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sahələr üzrə)
060406	Statistika
	- Makroiqtisadi statistika
	- Müəssisələrin statistikasını
	- Milli hesablar sistemi
060407	Menecment
	- Heyətin idarə edilməsi
	- Strateji idarəetmə
	- İnnovasiyaların və layihələrin idarə olunması
	- Menecment (sahələr üzrə)
060408	Marketing
	- Loqistika
	- Marketing (sahələr üzrə)
060409	Biznesin idarə edilməsi
	- Biznesin təşkili və idarə edilməsi
	- Biznes inzibatçılığı
	- <i>Aqrobiznes</i> ²⁹
060410	Dövlət və bələdiyyə idarəetməsi
	- Dövlət strukturlarında menecment
	- Bələdiyyə menecmenti
	- Dövlət qulluğunun təşkili və idarə edilməsi
	- Dövlət idarəçiliyində ictimaiyyətlə əlaqələr
	- Regional idarəetmə
	- Dövlət proqramlarının və layihələrin idarə edilməsi
	- Elektron idarəetmə
060411	Kommersiya

	- Kommersiya fəaliyyəti
	- Birja fəaliyyəti
	- Reklam işi
	- Bazar infrastrukturu
060412	<i>Davamlı inkişafın idarə edilməsi</i>³⁰
	- <i>Davamlı inkişafın siyasi idarə edilməsi</i>
	- <i>Davamlı inkişafda insan potensialı</i>
	- <i>Davamlı inkişafın planlaşdırılması</i>
	- <i>Davamlı insan inkişafı</i>
	- <i>Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi</i> ³¹
5. Təbiət ixtisasları qrupu	
060501	Riyaziyyat
	- Riyazi analiz
	- Funksional analiz
	- Diferensial tənliklər
	- Həndəsə
	- Cəbr və topologiya
	- Hesablama riyaziyyatı
	- Ehtimal nəzəriyyəsi və riyazi statistika
	- Əməliyyatlar tədqiqi və sistemli təhlil
	- Riyazi kibernetika
	- Optimallaşdırma və optimal idarəetmə
	- Hesablama diaqnostikası
	- Riyazi fizika
	- Diskret sistemlər
	- Mürəkkəb sistemlərin ehtimal və statistik metodlarla təhlili
	- Tətbiqi məsələlərin asimptotik və ədədi üsullarla təhlili
	- Optimal proseslərin riyazi nəzəriyyəsi
	- Riyazi məntiq və ədədlər nəzəriyyəsi
	- Ədədi üsullar
060502	Mexanika
	- Deformasiya olunan bərk cism mexanikası
	- Maye, qaz və plazma mexanikası
060503	Fizika
	- Nəzəri və riyazi fizika
	- Bərk cismlər fizikası
	- Yarımqeçiricilər fizikası
	- İstilik fizikası və molekulyar fizika
	- Kvant elektronikasası
	- Astrofizika
	- Atom və molekul fizikası
	- Bioloji sistemlər fizikası
	- Yarımqeçirici cihazlar və mikroelektronika
	- Nanohissəciklər fizikası
	- Bərk cism elektronikasası
	- Qaz və plazma elektronikasası
	- Optoelektronika

	- Radiofizika
	- Fotoelektronika
	- Naoelektronika
	- Yüksək enerjilər fizikası ³²
	- <i>Radiasiya materialşünaslığı</i> ³³
	- <i>Atom və nüvə fizikası</i>
	- <i>Kosmologiya</i> ³⁴
060504	Kimya
	- Kimyəvi kinetika və kataliz
	- Kompozisiya materialları kimyası
	- Qeyri-üzvi kimya
	- Üzvi kimya
	- Fiziki kimya
	- Kolloid kimya
	- Analitik kimya
	- Yüksək molekullu birləşmələr kimyası
	- Elektrokimya
	- Bərk cism kimyası
	- Ətraf mühit kimyası
	- Təbii və fizioloji fəal maddələr kimyası
	- Neft kimyası
	- Nanomateriallar kimyası
	- Kimyəvi ekspertiza
	- Ekoloji kimyəvi monitoring
	- Ekoloji kimya
060505	Biologiya
	- Molekulyar biologiya
	- Biokimya
	- İnsan və heyvan fiziologiyası
	- Bitki fiziologiyası
	- Mikologiya
	- Mikrobiologiya
	- Botanika
	- Genetika
	- Onurğasızlar zoologiyası
	- Onurğalılar zoologiyası
	- Biofizika
	- Nanobiotexnologiya
	- Entomologiya
	- Ekoloji biologiya
	- Ətraf mühitin idarə edilməsi və bioloji monitoring
	- Sənaye mikrobiologiyası
	- Bitkilərin genetikası və seleksiyası
	- İnsan genetikası
	- Biotexnologiya
	- İxtiologiya
060506	Coğrafiya

	- İqtisadi və sosial coğrafiya
	- Landşaftşünaslıq
	- Azərbaycanın fiziki coğrafiyası
	- Geomorfolojiya
	- Azərbaycanın və onunla qonşu ölkələrin iqtisadi və sosial coğrafiyası
	- Dünyanın iqtisadi və sosial coğrafiyası
	- Ərazi planlaşdırma və rayon plana alınması
060507	Hidrometeorologiya
	- İqlimşünaslıq
	- Hidrologiya
	- Fiziki okeanologiya
	- Aviasiya meteorologiyası
	- Aqrometeorologiya
	- <i>Su ehtiyatlarının integrasiyalı idarə edilməsi</i>
060508	Geologiya
	- Geokimya
	- Dəniz və okean dibinin geologiyası
	- Mineralogiya
	- Regional geologiya
	- Palentologiya və stratiqrafiya
	- Petrologiya
	- Petroqrafiya
	- Sedimentologiya
	- İqtisadi geologiya
	- Kristalloqrafiya və kristal kimyası
	- Ekoloji geokimya
	- Litologiya
060509	Kompüter elmləri
	- İntellektual sistemlər
	- Biliklərin idarə olunması
	- İnformasiya sistemləri
	- Kompüterli modelləşdirmə
	- Paylanmış sistemlər və şəbəkələr
	- İqtisadi informasiya sistemləri
	- İdarəetmənin informasiya texnologiyaları
	- Sistem proqramlaşdırılması
	- İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı
	- Hesablama şəbəkələrinin proqram təminatı
	- Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı
	- Kompüter şəbəkələrinin riyazi təminatı və idarə olunması
	- Riyazi modelləşdirmə
	- Tətbiqi riyaziyyat
	- Optimal idarəetmənin riyazi-iqtisadi üsulları
	- İnformatika
	- Kompüter riyaziyyatı
	- <i>Dövlət informasiya sistemlərinin təhlükəsizliyi</i>
	- <i>Rəqəmsal hökumət</i> ³⁵

060510	Ekologiya
	- Ətraf mühitin mühafizə metodları və bərpası
	- Aqrar sahədə ətraf mühitin mühafizəsi
	- <i>Biomüxtəliflik və təbiətin mühafizəsi</i>
	- <i>Bioekologiya</i>
6. Texniki və texnoloji ixtisaslar qrupu	
060601	Materialşünaslıq mühəndisliyi
	- Materialşünaslıq və materiallar texnologiyası
	- Kompozisiya materialları, məmulatları və konstruksiyaları
	- Maşınqayırma materialşünaslığı
	- Metallar fizikası
	- Materialşünaslıq, nanomaterialların texnologiyası və örtükləri
	- Dekorativ və mühafizə örtükləri
	- Qiymətli daşların və metalların emal texnologiyası
	- Kompozisiya materialları
	- Alət materialları
060602	Geologiya mühəndisliyi
	- Neft-qaz hövzələrinin geologiyası
	- Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı
	- Neft-qaz- mədən geologiyası
	- Dəniz neft-qaz geologiyası
	- Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası
	- Faydalı qazıntı yataqlarının hidrogeologiyası və mühəndis geologiyası
060603	Hidrogeologiya mühəndisliyi
	- Hidrogeologiya
	- Mühəndis geologiyası
	- Hidrogeoekologiya
	- Regional geologiya
	- Litologiya
060604	Geofizika mühəndisliyi
	- Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları
	- Neft-mədən geofizikası
	- Dəniz neft-qaz geofizikası
	- Mədən geofizikası
	- Quyuların geofiziki tədqiqatı
	- Seysmologiya və seysmometriya
060605	Dağ-mədən mühəndisliyi
	- Neft-qaz-mədən istehsalının fiziki prosesləri
	- Faydalı qazıntı yataqlarının işlənməsi
	- Neft yataqlarının karyer və şaxta üsulu ilə işlənməsi
	- Faydalı qazıntıların zənginləşdirilməsi
	- Açıq dağ-mədən işi
060606	Neft-qaz mühəndisliyi
	- Quruda neft və qaz quyularının qazılması
	Dəniz neft və qaz quyularının qazılması
	Maili və üfüqi neft və qaz quyularının qazılması

	Qazma məhlullarının texnologiyası
	Quyuların möhkəmləndirilməsi və tamamlandırılması
	- Neft və qaz yataqlarının işlənməsi
	- Dəniz neft-qaz və qaz-kondensat yataqlarının işlənməsi
	- Laylardan karbohidrogen alınmasının artırılması
	- Neft-qaz quyularının istismarı
	- Neft-qaz sənayesində texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi
	- <i>Yatağın qiymətləndirilməsi və idarə olunması</i> ³⁶
	- <i>Neft-qaz çıxarmada nanotexnologiya</i>
060607	Neft-qaz qurğuları mühəndisliyi
	- Neft-qaz kəmərlərinin, anbarlarının etibarlılığı və texniki diaqnostikası
	- Neftin, qazın nəqli və saxlanılmasının sərvətqoruyucu texnologiyası
	- Dəniz neft-qaz qurğularının etibarlılığı və istismar səmərəliliyi
	- Dəniz hidrotexniki qurğuları tikintisi
	- Şelf qurğuları tikintisi
	- Liman qurğuları tikintisi
060608	Elektroenergetika mühəndisliyi
	- Elektroenergetika
	- Elektrik stansiyalarının elektrik hissəsi
	- Elektrik şəbəkə və sistemləri
	- Elektrik təchizatı (sahələr üzrə)
060609	İstilik energetikası mühəndisliyi
	- İstilik elektrik stansiyaları
	- İstilik elektrik stansiyalarında yanacaq və su texnologiyası
	- Sənaye istilik energetikası
	- Bərpa olunan enerji mənbələri
	- Enerji çevrilmələrində gedən proseslərin istilik fizikası
060610	Enerji maşınqayırması mühəndisliyi
	- Daxili yanma mühərrikləri və onların texniki istismarı
	- Qaz-turbin və buxar-turbin mühərrikləri
	- Enerji maşınlarının istehsalı
	- Neft-mədən qurğularının hidravlik sistemləri
	- Soyuducu maşın və qurğular
	- Havanın kondisiyalaşdırılması
	- Kompresor maşın və qurğuları
060611	Metallurjiya mühəndisliyi
	- Qara metalların metallurjiyası
	- Əlvan və nadir metalların metallurjiyası
	- Metalların və ərintilərin tökmə istehsalı
	- Metallurji proseslərin və materialların fiziki-kimyəvi tədqiqat üsulları
	- Qaynaq istehsalı metallurjiyası, texnologiyası və avadanlığı
	- Ovuntu metallurjiyası, kompozisiya materialları və örtükləri
	- Sənaye sobaları
	- Metalşünaslıq və metalların termiki emalı
	- Metalların təzyiqlik altında emalı
060612	Maşın mühəndisliyi

	- Maşınqayırma texnologiyası
	- Maşınqayırmada kompüter texnologiyaları
	- Tökmə və qaynaq istehsalının maşın və avadanlıqları
	- Maşınqayırmada istehsal vasitələrinin renovasiyası
	- Maşınların təmir texnologiyası və servisi
	- Maşın istehsalı avadanlığı və alətlər
	- Texnoloji komplekslərin layihələndirilməsi
	- İnteqrasiya olunmuş və kompüterləşdirilmiş dəzgah sistemləri
	- Yüksək səmərəli emal proseslərinin texnologiyası və maşınları
	- Əməyin mühafizəsi
060613	Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi
	- Nəqliyyat sistemlərinin logistikası
	- Avianəqliyyatda servis işlərinin təşkili
060614	Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi
	- Uçuş aparatları və güc qurğuları
	- Uçuş aparatlarının elektrik, radio və cihaz avadanlıqları
	- Aviasiya elektrik sistemləri
060615	Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi
	- Hava nəqliyyatı hərəkətinin idarə olunması
	- Aeronaviqasiya təminatı
060616	Uçuş mühəndisliyi
	- Hava gəmilərinin uçuş istismarı
060617	Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi
	- Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi
	- Aviasiya təhlükəsizliyinin təşkili
	- Qəza-xilasetmə və axtarış işlərinin təşkili
060618	Dəniz texnikası və texnologiyası mühəndisliyi
	- Gəmiqayırma
	- Gəmi təmiri
	- Gəmi enerji avadanlıqları
	- Gəmi maşın və mexanizmləri
060619	Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi
	- Gəmi köməkçi mexanizmlərinin istismarı
	- Liman yük mexanizmləri və onların istismarı
	- Gəmi energetik qurğuları və onların istismarı
060620	Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi
	- Gəmilərin hərəkətinin idarə edilməsi
	- Gəmi avtomatik sistemlərinin istismarı
	- Daxili su yollarında gəmiçilik
060621	Dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi
	- Dəmir yolu təsərrüfatı və onun istismarı
	- Lokomotivlər və lokomotiv təsərrüfatı
	- Vaqon və vaqon təsərrüfatı
	- Dəmir yolu maşınlarının istehsalı, təmiri və texniki xidmət texnologiyaları
060622	Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

	- Yol hərəkətinin təşkili və təhlükəsizliyi
	- Yol-nəqliyyat hadisələrinin avtotexniki ekspertizası
	- Fövqəladə hallarda hərəkətin təşkili
	- Yol-hərəkət kompleksinin sertifikatlaşdırılması və lisenziyalaşdırılması
	- Avtomobil nəqliyyatının istismarı
	- Avtomobil nəqliyyatında telematika
	- Nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi
	- Avtomobillər
	- Avtomobil və traktor mühərrikləri
	- Çoxtəyinatlı nəqliyyat maşınları və traktorlar
060623	Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi
	- Nəqliyyatda daşımalar və menecment (nəqliyyat növləri üzrə)
	- Limanlarda daşımalar və menecment
	- Nəqliyyat logistikası
	- Beynəlxalq avtomobil daşımaları
	- Nəqliyyat ekspedisiya xidməti
	- Şəhər nəqliyyat şəbəkəsi və nəqliyyat xidmətinin təşkili
060624	Cihazqayırma mühəndisliyi
	- Cihazqayırma texnologiyası
	- İdxal-ixrac nəzarətinin cihaz və sistemləri
	- Optik-elektron cihazlar və sistemləri
	- Kompüterli informasiya-ölçmə texnologiyaları
	- Yanacaq-enerji komplekslərinin nəzarət və diaqnostika sistemləri
	- İntellektual ölçmə vasitələri
	- Uçan aparatların ölçmə-hesablama kompleksləri və cihazları
	- Aviasiya cihazları
	- Metroloji cihazların istehsal texnologiyası
060625	Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
	- Texnoloji maşın və avadanlıqların istehsalı, təmiri və texniki xidmət texnologiyası
	- Neft-qaz istehsalının maşın və avadanlıqları
	- Neft emalı və kimya istehsalının maşın və avadanlıqları
	- İnşaat yol maşınları və avadanlıqları
	- Yüqaldırıcı maşınlar və avadanlıqlar
	- Metalkəsən dəzgahlar və alətlər
	- Məişət maşın və cihazları
	- Neft-qaz istehsal vasitələrinin renovasiyası
	- Yüngül sənaye və məişət xidmətinin texnoloji maşın və avadanlıqları
	- Yeyinti sənayesi işə və ticarətinin texnoloji maşın və avadanlıqları
	- Plastik kütlə və rezin emalının maşın və avadanlıqları
060626	Elektrik mühəndisliyi
	- Kabel və keçiricilərin fizikası və texnikası
	- İzolyasiya materiallarının fizikası və texnikası
	- Nəqliyyat vasitələrinin elektrik avadanlığı və elektronikasını (nəqliyyat növləri üzrə)
	- Elektrik aparatları

	- Enerjinin elektromexaniki çevrilməsinin ümumi nəzəriyyəsi
	- Enerjinin elektromexaniki çevrilməsində proseslərin modelləşdirilməsi və tədqiqi üsulları
	- Sənaye qurğuları və texnoloji komplekslərin avtomatikasi və elektrik intiqalı
	- Avtomatlaşdırılmış elektrotexnoloji qurğular və sistemlər
	- Yüksək gərginliklər texnikası və fizikası
	- Elektrik nəqliyyatı
	- Elektrik təchizatının optimallaşdırılması və modelləşdirilməsi
	- Gəmilərin elektroenerji sistemləri
060627	Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
	- Radiorabitə, radioverilişlər və televiziya
	- Radiotexnika
	- Radioelektron sistemlər
	- Radioelektron vasitələrinin layihələndirilməsi və texnologiyası
	- Məişət radioelektron aparatları
	- Xüsusişdirilmiş radiorabitə sistemləri
	- İfrat yüksək tezlikli texnika və texnologiya
	- Radioelektron mübarizə vasitələri
	- Rabitə qovşaqları və kommutasiya sistemləri
	- Çoxkanallı telekommunikasiya sistemləri
	- Şəbəkələr, rabitə sistemləri və informasiyanın paylanması
	- Hərəkət edən obyektə olan rabitə vasitələri
	- Telekommunikasiya sistemlərinin informasiya təhlükəsizliyi
	- Optik rabitə fizikası və texnikası
	- Elektron və poçt rabitəsi
	- Audiovizual texnika
	- Elektron cihazlar və qurğular
	- Sənaye elektronikasi
	- Aviasiya elektronikasi
	- Yanacaq-enerji komplekslərində nəzarət və diaqnostika sistemləri
	- İntellektual ölçmə vasitələri
	- Nəqliyyat radioavadanlıqlarının texniki istismarı
	- Elektronika və avtomatika
	- Kommunikasiya sistemləri
	- Güc elektronikasi
	- Mikroprosessorlu sistemlər
	- Mühafizəli telekommunikasiya sistemləri
	- Gəmi elektronikasi
060628	Proseslərin avtomatlaşdırılması mühəndisliyi
	- Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması
	- Dəmir yolu nəqliyyatında avtomatika, telemexanika və rabitə
	- Energetika sistemlərinin avtomatik idarə edilməsi
	- Enerji menecmenti
	- Texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi
	- Gəmilərin avtomatik idarəetmə sistemləri

	- Texniki sistemlərdə informatika və idarəetmə
060629	Mexatronika və robototexnika mühəndisliyi
	- Mexatronika
	- Robotlar və robototexniki sistemlər
	- Robototexnika və mexatronika
	- Kompüterləşdirilmiş inteqrallaşdırılmış istehsalat
	- <i>Süni intellekt</i>
060630	Mexanika mühəndisliyi
	- Hidromexanika və hidravlik maşınlar
	- Hidravlik maşınlar, hidrintiqrallar və hidropnevmoavtomatika
	- Maye və qazların nəqli avadanlıqları
	- Maşınların möhkəmliyi və dinamikası
	- Zirehli maşın və avadanlıqların konstruksiya edilməsi
	- Tribotexnika
	- Maşınşünaslıq
	- Maşın və mexanizmlər nəzəriyyəsi
	- Neft-mədən avadanlıqlarının və xüsusi qurğuların dinamikası və möhkəmliyi
	- Dəniz neft-qaz hidrotexniki qurğularının dinamikası və möhkəmliyi
	- Yükqaldırıcı maşınların dinamikası və möhkəmliyi
	- Tribologiya
060631	Kompüter mühəndisliyi
	- Kompüter mühəndisliyi
	- Dinamiki arxitekturalı multiprosessor sistem və şəbəkələri
	- Kompüter sistemləri və şəbəkələri
	- Kompüter texnikasının layihələndirilməsi və konstruksiya edilməsi
	- Kompüter layihələndirilməsi və istehsal texnologiyası
	- Biliklərin əldə edilməsi sistemləri
	- İdarəedici-hesablama maşınlarının tətbiqi
	- İxtisaslaşmış mikroprosessorlu informasiya emalı vasitələri
	- Kompüter təhlükəsizliyi
	- Avtomatlaşdırma və kompüter-inteqrallaşdırılmış texnologiyalar
060632	İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
	- İnformasiya mühafizəsi və təhlükəsizliyi
	- Çoxkanallı sistemlər və şəbəkə protokolları
	- İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri
	- İdarəetmədə informasiya sistemləri
	- Uçuşlara avtomatlaşdırılmış nəzarət sistemləri
	- Neft, neft-kimya və kimya sənayesində informasiya texnologiyaları
	- İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri
	- Tətbiqi proqram təminatı
	- İqtisadi informatika
	- Bioinformatika
	- Aerokosmik informasiya sistemləri
060633	Memarlıq
	- Bina və qurğuların memarlığı

	- Şəhərsalma
	- Memarlıq mühitinin dizaynı
	- Memarlıq abidələrinin bərpası və yenidən qurulması
	- Landşaft memarlığı
060634	İnşaat mühəndisliyi
	- Sənaye və mülki tikinti
	- Şəhər bələdiyyə tikintisi və təsərrüfatı
	- Daşınmaz əmlakın idarə olunması və ekspertizası
	- Bina və qurğuların tikintisinin təşkili və texnologiyası
	- Qurğular nəzəriyyəsi
	- Metal konstruksiyaları
	- Dəmir-beton konstruksiyaları
	- Bina və qurğuların dinamikası və zəlzələyə davamlılığı
	- Əsaslar və özüllərin tikintisi
060635	Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi
	- Bina və qurğuların mikroiklimini təmin edən sistemlər
	- İstilik-qaz təchizati
	- Su təchizati
	- Çirkab sularının kənarlaşdırılması və təmizlənməsi
	- Alternativ enerji mənbələri
060636	Nəqliyyat tikintisi mühəndisliyi
	- Avtomobil yolları və aerodromların tikintisi
	- Körpülər və nəqliyyat qurğularının tikintisi
	- Dəmir yollarının tikintisi və yol təsərrüfatı
	- Tunel və metropolitenlərin tikintisi
	- Dəniz yolları, limanları və hidrotexniki qurğuları
060637	Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
	- Hidrotexniki tikinti
	- Meliorasiya-mühəndis sistemləri tikintisi və istismarı
	- Su elektrik stansiyalarının tikintisi
060638	Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi
	- Tikinti materialları və konstruksiyalarının texnologiyası
	- Tikinti materialları sənayesində xammal ehtiyatlarının mühafizəsi və ekologiya
	- Sement texnologiyası
	- Bəzək və izolyasiya materialları
	- <i>Şüşə və keramika məmulatları texnologiyası³⁷</i>
060639	Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi
	- Ağac emalı texnologiyası
	- Mebel istehsalı texnologiyası
060640	Geodeziya və xəritəçilik mühəndisliyi
	- Tətbiqi geodeziya
	- Aerofotogeodeziya
	- Kosmik geodeziya
	- Geomatika
	- Xəritəçilik

	- <i>Məsafədən müşahidə</i> ³⁸
060641	Kimya mühəndisliyi
	- Neft-kimya sintezinin texnologiyası
	- Əsas üzvi sintezin kimyası və texnologiyası
	- Neft və qazın kimyası
	- Qeyri-üzvi maddələrin istehsal texnologiyası
	- Neft emalı texnologiyası
	- Karbohidrogen qazların emalı texnologiyası
	- Polimerlərin kimyəvi texnologiyası
	- Polimerlərin və kompozisiya materiallarının emalı texnologiyası
	- Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi
	- Neft-kimya proseslərinin kibernetikası
	- Kimya texnologiyasının proses və aparatları
	- <i>Neft və qaz texnologiyası</i> ³⁹
060642	Qida məhsulları mühəndisliyi
	- Bitki mənşəli qida məhsullarının emalı texnologiyası
	- Heyvan mənşəli qida məhsullarının emalı texnologiyası
	- İaşa məhsullarının texnologiyası və iaşənin təşkili
	- Qida təhlükəsizliyi
	- Çörək, makaron, unlu qənnadı məmulatlarının və qida konsentratlarının texnologiyası
	- Ət və ət məhsullarının texnologiyası
	- Balıq və balıq məhsullarının texnologiyası
	- Şərabçılıq və qızcırtma istehsalının texnologiyası
	- Konservləşdirmə texnologiyası
	- Uşaq və funksional qidalanma məhsullarının texnologiyası
	- Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası
	- Meyvə-tərəvəz məhsullarının saxlanması və emalı texnologiyası
	- Dənli bitki məhsullarının saxlanması və emalı texnologiyası
	- Üzümün saxlanması və emalı texnologiyası
	- Qızcırtma məhsullarının istehsal texnologiyası
	- Taxıl, taxıl məhsullarının saxlanması və emalı texnologiyası
	- Şəkərli məhsulların texnologiyası
	- Konserv və qida konsentratlarının texnologiyası
	- Qida biotexnologiyası
060643	Çoxişlənən malların texnologiyası mühəndisliyi
	- Tikiş məmulatlarının texnologiyası
	- Təbii liflərin istehsalının texnologiyası və avadanlıqları
	- Şüşə və keramika məmulatları texnologiyası ⁴⁰
	- Toxuculuq texnologiyası
	- Trikotaj texnologiyası
	- Gön-dəri məmulatının konstruksiya edilməsi və istehsalı
060644	İstehlak mallarının ekspertizası və marketinqi
	- İstehlak mallarının keyfiyyət ekspertizası
	- Ərzaq məhsullarının ekspertizası və marketinqi
	- Qeyri-ərzaq məhsullarının ekspertizası və marketinqi

	- Neft və neft məhsullarının əmtəəşünaslığı və marketinqi
	- Kənd təsərrüfatı xammalının əmtəəşünaslığı və marketinqi
	- Məişət elektrik mallarının ekspertizası və marketinqi
	- Gömrük ekspertizası
060645	Poliqrafiya mühəndisliyi
	- Poliqrafiya maşınları və avtomatlaşdırılmış komplekslər
060646	- Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi
	- Texnogen və təkrar resursların metallurjiyası
	- Metallurji tullantılarının təkrar emal texnologiyaları
	- Maşın və aparat hissələrinin yeyilməyə davamlılığının yüksəldilməsi və bərpası texnologiyası və avadanlığı
	- Avadanlıqların bərpası və möhkəmliyinin artırılması
	- Neft-qaz-mədən avadanlıqlarının emal texnologiyası
060647	Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma mühəndisliyi
	- Metrologiya və metroloji təminat
	- Standartlaşdırma və sertifikatlaşdırma (sahələr üzrə)
	- Keyfiyyət nəzarət, diaqnostik üsul və sistemlər
060648	Biotibbi texnika mühəndisliyi
	- Bioloji və tibbi praktikada mühəndis işi
	- Biotibbi və radioelektron aparatlarına servis xidməti
	- Biotibbi texniki cihazlar
	- Biotexniki və tibbi aparatlar və sistemlər
	- Tibbi informasiya sistemləri
	- Tibbi və texniki diaqnostik üsul və cihazlar
060649	Ekologiya mühəndisliyi
	- Su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi
	- Su təsərrüfatı sistemlərinin idarə edilməsi
	- Meliorasiya, rekultivasiya və torpaq mühafizəsi
	- Təbii ehtiyatların qorunması və təkrar emalı
	- Yanacaqaların səmərəli istifadəsi və hava hövzəsinin mühafizəsi
	- Neft və kimya sahəsində ətraf mühitin mühafizəsi
	- Ətraf mühit və neft sənayesi
	- Ətraf mühitin texnika və texnologiyası
	- Bərk tullantıların emalı texnologiyası
	- Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması
	- Ekoloji landşaft quruculuğu
	- Nəqliyyat ekologiyası
	- Ekoloji monitorinqin informasiya-ölçü texnologiyaları
	- Aerokosmik monitorinq
	- Ekoloji təhlükəsizliyin informasiya sistemləri
060650	- Yanğın təhlükəsizliyi mühəndisliyi
060651	Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
	- Həyat fəaliyyətinin təhlükəsizliyi
	- Ətraf mühitin və insanların radiasiya təhlükəsizliyi
	- Ətraf mühitin mühəndis mühafizəsi (sahələr üzrə)
	- Fövqəladə hallarda texnoloji proseslərin təhlükəsizliyi

	- Fövqəladə halların idarə olunması
060652	Kosmik texnika və texnologiyalar mühəndisliyi⁴¹
	- Kosmik infokommunikasiya texnologiyaları ⁴²
	- Kosmik aparatlar və idarəetmə sistemləri
7. Kənd təsərrüfatı ixtisasları qrupu	
060701	Torpaqşünaslıq və aqrokimya
	- Aqrokimya
	- Torpağın aqroekoloji qiymətləndirilməsi və tiplərə ayrılması
	- Landşaftın aqrogeokimyası
	- Torpağın ekoloji monitorinqi və qorunması
	- Torpaqşünaslıq ⁴³
060702	Aqronomluq
	- Bitkilərin mühafizəsi
	- İpəkçilik
	- Bitkilərin toxumçuluğu
	- Bitkilərin genetikası
	- Bitkilərin xəstəlikdən və ziyanvericilərdən mühafizəsi
	- Aqrobiotexnologiya
	- Bitkilərin karantini
	- Bitkiçilik
	- Meyvəçilik
	- Tərəvəzçilik
	- Üzümçülük
	- Bitkilərin seleksiyası
	- Aqrogeobotanika
	- Biologiya və kənd təsərrüfatının əsasları
	- Bitki anatomiyası və morfolojiyası
	- Ekoloji kənd təsərrüfatı ⁴⁴
060703	Zootexniklik
	- Maldarlıq
	- Qoyunçuluq
	- Quşçuluq
060704	Baytarlıq
	- Epizotologiya və infeksiya xəstəlikləri
	- Parazitologiya və ivazion xəstəliklər
	- Yoluxmayan daxili xəstəliklər
	- Məməliq, ginekologiya və süni mayalanma
	- Baytarlıq cərrahiyyəsi
	- Baytar-sanitar ekspertizası
	- Baytarlıq əczaçılığı
060705	Yer quruluşu, torpaq və şəhər kadastrı
	- Yer quruluşu və torpaq müfəttişliyi
	- Torpaq kadastrı
	- Şəhər kadastrı
060706	Aqromühəndislik
	- Aqrar istehsalatın mexanikləşdirilməsi

	- Mexanikləşdirilmiş texnoloji proseslərin energetik təhlili (sahələr üzrə)
	- Heyvandarlığın mexanikləşdirilməsində texnoloji proseslər və aparatlar
	- Aqrar istehsalatın texniki təminatı
	- Aqrar istehsalatın mexanikləşdirilməsi vasitələrinin istismarı, təmiri və servis xidməti
	- Aqrar istehsalatın elektriklişdirilməsi və avtomatlaşdırılması
	- Kənd təsərrüfatının energetik təminatı
	- Aqrar istehsalatın avtomatlaşdırılma vasitələrinin istismarı, təmiri və servis xidməti
060707	Balıqçılıq və balıqçılıq təsərrüfatı işi
	- Balıqçılıq
	- Balıqçılıq təsərrüfatı işi
	- Sənaye balıqçılığı
	- Akvakultura
060708	Meşəçilik
	- Meşə quruluşu
	- Meşə toksaksiyası
	- Meşə əkinləri
060709	Su bioehtiyatları və akvabitkilər
	- Su bioehtiyatları
	- Akvabitkilər
8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu	
060801	Əczaçılıq
	- Əczaçılıq kimyası
	- Farmakoqnoziya
	- Əczaçılıq texnologiyası
	- Toksikoloji kimya
	- Əczaçılığın təşkili
	- <i>Dərman preparatlarının keyfiyyətinin təminatı</i> ⁴⁵
060802	Bədən tərbiyəsi və idman
	- Fiziki tərbiyə nəzəriyyəsi və metodikası
	- İdman məşqinin nəzəriyyəsi və metodikası
	- Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat <i>və reabilitasiya</i>
	- <i>İdman tibbi və reabilitasiya</i> ⁴⁶
060803	Turizm və otelçilik
	- Sosial-mədəni sahələrdə xidmətlərin təşkili
	- Sanatoriya-kurort işinin təşkili
	- Turizm işi
	- Otelçilik
	- Turizmin bələdçisi
	- Səyahət agentliyi və turoperator
	- Turizmdə nəqliyyat xidmətləri
	- Turizm və sosial-mədəni servis xidməti
	- Beynəlxalq turizm və ölkəşünaslıq
060804	Nəqliyyat servisi (nəqliyyat növləri üzrə)
	- Avtomobil servisinin texnologiyası

	- Avtoservisdə texniki təchizat və anbarlaşdırma logistikası
	- Avtoservis meneceri
	- Avtoservis və firma xidməti
	- Gəmi servisinin təşkili
	- Dəmir yolu nəqliyyatında servis xidmətinin təşkili
	- Aviasiya nəqliyyatında servis xidmətinin təşkili
060805	Sosial iş
	- Sosial işin texnologiyası
	- Əhalinin sosial müdafiəsi
	- Əhalinin əmək və həyat şəraitinin yaxşılaşdırılması
	- Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş
	- <i>Gənclərlə iş</i> ⁴⁷

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların

TƏSNİFATI

İxtisasların şifri	İxtisasların adı
1	2
060901	Anesteziologiya-reanimatologiya
060902	Ümumi cərrahiyyə
060903	Neyrocərrahiyyə
060904	Plastik cərrahiyyə
060905	Ürək-damar cərrahiyyəsi
060906	Uşaq cərrahiyyəsi
060907	Otorinolarinqologiya
060908	Travmatologiya-ortopediya
060909	Onkologiya
060910	Urologiya
060911	Oftalmologiya
060912	Mamalıq-ginekologiya
060913	Psixiatriya
060914	Nevrologiya
060915	<i>Daxili xəstəliklər</i> ⁴⁸
060916	Kardiologiya
060917	Nefrologiya
060918	Qastroenterologiya
060919	Hematologiya
060920	Dermatovenerologiya
060921	İmmunologiya ⁴⁹
060922	<i>Allerqologiya və immunologiya</i> ⁵⁰
060923	Yoluxucu xəstəliklər

060924	Revmatologiya
060925	Endokrinologiya
060926	Narkologiya
060927	Fizioterapiya və tibbi bərpa
060928	Ftiziatriya
060929	Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza
060930	Pediatriya
060931	Şüa terapiyası
060932	Şüa diaqnostikası
060933	Stomatologiya⁵¹
060934	Üz-çənə cərrahiyyəsi
060935	Sosial gigiyena və səhiyyənin təşkili
060936	Gigiyena
060937	<i>Tibbi mikrobiologiya⁵²</i>
060938	Laboratoriya işi
060939	<i>Tibbi genetikə⁵³</i>
060940	Epidemiologiya ⁵⁴
060941	<i>Ailə təbabəti</i>
060942	<i>Nüvə təbabəti</i>
060943	<i>Endodontiya</i>
060944	<i>Parodontologiya</i>
060945	<i>Restorativ stomatologiya</i>
060946	<i>Ortopedik stomatologiya</i>
060947	<i>Uşaq stomatologiyası</i>
060948	<i>Ortodontiya</i>
060949	<i>Uşaq və yeniyetmə psixiatriyası</i>
060950	<i>Neonatologiya</i>
060951	<i>Uşaq endokrinologiyası</i>
060952	<i>Uşaq kardiologiyası</i>
060953	<i>Uşaq nefrologiyası</i>
060954	<i>Uşaq nevrologiyası</i>
060955	<i>Uşaq gastroenterologiyası</i>
060956	<i>Uşaq urologiyası</i>
060957	<i>Uşaq yoluxucu xəstəlikləri</i>
060958	<i>Uşaq ürək-damar cərrahiyyəsi</i>

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının

SİYAHISI

1. "Magistr proqramlarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 54 nömrəli qərarı.

2. "Magistr proqramlarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 54 nömrəli qərarına əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 sentyabr tarixli 188 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №9, maddə 595).

3. "Magistr proqramlarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 54 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 71 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №4, maddə 277).

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli və "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 30 iyun tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №6, maddə 440; 2009-cu il, №1, maddə 29; 2010-cu il, №1, maddə 57).

5. "Magistr proqramlarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 54 nömrəli qərarına əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli 81 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №5, maddə 395).

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 aprel tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №4, maddə 389; 2009-cu il, №1, maddə 29; 2010-cu il, №1, maddə 57).

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 aprel tarixli 102 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 372; 2009-cu il, №1, maddə 29).

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 mart tarixli 56 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 311; 2009-cu il, №1, maddə 29).

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 10 may tarixli 72 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №5, maddə 542; 2009-cu il, №1, maddə 29).

10. "Magistr proqramlarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 54 nömrəli qərarına əlavə edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 mart tarixli 69 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 238).

11. "Magistr proqramlarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 54 nömrəli qərarına əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 95 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №4, maddə 315).

12. "Magistr proqramlarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 54 nömrəli qərarına əlavə edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 24 iyun tarixli 146 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 595).

13. "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan həkim ixtisaslarının Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 164 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №9, maddə 830).

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. [5 aprel 2012-ci il tarixli 76 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 04, maddə 388)
2. [23 may 2012-ci il tarixli 119 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 492)
3. [1 mart 2013-cü il tarixli 36 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 4 mart 2013-cü il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 331)
4. [7 avqust 2013-cü il tarixli 203 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 22 avqust 2013-cü il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1003)
5. [04 iyun 2015-ci il tarixli 214 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 07 iyun 2015-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 787)
6. [9 mart 2016-cı il tarixli 116 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 620)
7. [8 fevral 2017-ci il tarixli 36 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 9 fevral 2017-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 289)
8. [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492)
9. [20 sentyabr 2017-ci il tarixli 380 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 22 sentyabr 2017-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1735)
10. [19 fevral 2018-ci il tarixli 55 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti 21 fevral 2018-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 359)
11. [15 mart 2019-cu il tarixli 103 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 03, maddə 537)
12. [10 may 2019-cu il tarixli 217 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 14 may 2019-cu il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 951)
13. [30 yanvar 2020-ci il tarixli 26 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 1 fevral 2020-ci il, № 21)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

¹ [9 mart 2016-cı il tarixli 116 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 620) ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "2. Humanitar və sosial ixtisaslar qrupu" hissəsinin "060204 Jurnalistika" ixtisasına "- **Publisistik jurnalistika**" sətrindən sonra "- **Media və kommunikasiya sistemləri**" və "- **Televiziya və radio yayımları menecmenti**" sətrləri əlavə edilmişdir.

² [8 fevral 2017-ci il tarixli 36 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 fevral 2017-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 289) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “2. Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin “060204 Jurnalistika” ixtisasına “- Televiziya və radio yayımları menecmenti” sətindən sonra “- İdman jurnalistikası” sətiri əlavə edilmişdir.

³ [9 mart 2016-cı il tarixli 116 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 620) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “2. Humanitar və sosial ixtisaslar qrupu” hissəsinin “060204 Jurnalistika” ixtisasına “- Slavyan ölkələri tarixi” sətindən sonra “- Qafqaz xalqlarının tarixi” sətiri əlavə edilmişdir.

⁴ [10 may 2019-cu il tarixli 217 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 may 2019-cu il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 951) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “2. Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin “060209 Psixologiya” ixtisasına “Klinik” sözündən sonra “(tibbi)” sözü əlavə edilmişdir.

⁵ [23 may 2012-ci il tarixli 119 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 492) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “2. Humanitar və sosial ixtisaslar qrupu” hissəsinin “060212 Hüquqşünaslıq” ixtisasında “- Avropa hüququ” sözlərindən sonra “- Dəniz və enerji hüququ” sözləri əlavə edilmişdir.

⁶ [1 mart 2013-cü il tarixli 36 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 mart 2013-cü il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 331) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “2. Humanitar və sosial ixtisaslar qrupu” hissəsinin “060212 Hüquqşünaslıq” ixtisasına “- Dəniz və enerji hüququ” sözlərindən sonra “- Transmilli cinayət hüququ” sözləri əlavə edilmişdir.

⁷ [04 iyun 2015-ci il tarixli 214 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 iyun 2015-ci il, № 1211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 787) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “2. Humanitar və sosial ixtisaslar qrupu” hissəsinin “060212 Hüquqşünaslıq” ixtisasına “- Transmilli cinayət hüququ” sətindən sonra “- İnformasiya hüququ” sətiri əlavə edilmişdir.

⁸ [19 fevral 2018-ci il tarixli 55 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 21 fevral 2018-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 359) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “2. Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin “060212 Hüquqşünaslıq” ixtisasına “- İnformasiya hüququ” sətindən sonra “- İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “- Tibbi hüquq”, “- Əqli mülkiyyət hüququ”, “- Əmək hüququ: sosial təminat hüququ”, “- İdman hüququ” və “- Turizm hüququ” sətirləri əlavə edilmişdir.

⁹ [1 mart 2013-cü il tarixli 36 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 mart 2013-cü il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 331) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “2. Humanitar və sosial ixtisaslar qrupu” hissəsinin “060215 Kitabxanaçılıq və informasiya” ixtisasında “- Kitabxana fondlarının formalaşması və istifadəsi” sözlərindən sonra “060216 Dövlət və ictimai münasibətlər” ixtisası və “- İctimai siyasət” sözləri əlavə edilmişdir.

¹⁰ [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060303 Instrumental ifaçılıq” ixtisasına “- **Instrumental ifaçılığın tarixi, nəzəriyyəsi və metodikası (musiqi alətləri üzrə)**” sətrindən sonra “- **Instrumental ifaçılıq (musiqi alətləri üzrə)**” sətri əlavə edilmişdir.

¹¹ [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060304 Solo oxuma “ ixtisasına “- **Aşıq sənəti ifaçılığının tarixi və nəzəriyyəsi**” sətrindən sonra “- **Xanəndəlik**”, “- **Vokal ifaçılığı (sahələr üzrə)**” və “**Aşıq sənəti**” sətriləri əlavə edilmişdir.

¹² [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060305 Dirijorluq” ixtisasına “- **Dirijorluğun tarixi və nəzəriyyəsi**” sətrindən sonra “- **Dirijorluq (növlər üzrə)**” sətri əlavə edilmişdir.

¹³ [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060306 Bəstəkarlıq” ixtisasına “- **Bəstəkarlığın tarixi və nəzəriyyəsi**” sətrindən sonra “- **Bəstəkarlıq**” sətri əlavə edilmişdir.

¹⁴ [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060307 Musiqişünaslıq” ixtisasına “- **Musiqi tənqidi**” sətrindən sonra “- **Musiqi tarixi**” və “- **Musiqi nəzəriyyəsi**” sətriləri əlavə edilmişdir.

¹⁵ [19 fevral 2018-ci il tarixli 55 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 21 fevral 2018-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 359) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060307 Musiqişünaslıq” ixtisasına “- **Musiqi nəzəriyyəsi**” sətrindən sonra “- **Musiqi texnologiyaları**” sətri əlavə edilmişdir.

¹⁶ [9 mart 2016-cı il tarixli 116 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 620) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” hissəsinin “060308 Xoreoqrafiya sənəti” ixtisasına “- **Xoreoqrafiya sənətinin tarixi və nəzəriyyəsi**” sətrindən sonra “- **Rəqs sənəti üzrə müəllim-tədqiqatçı**” sətri əlavə edilmişdir.

¹⁷ [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060309 Estrada sənəti” ixtisasına “- **Estrada populyar musiqisinin tarixi və nəzəriyyəsi**” sətrindən sonra “- **Populyar musiqi və caz ifaçılığı**” sətri əlavə edilmişdir.

¹⁸ [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060310 Xalq çalğı alətləri ifaçılığı” ixtisasına “- Xalq çalğı alətləri ifaçılığının nəzəriyyəsi və metodikası” sətindən sonra “- Xalq çalğı alətləri ifaçılığı (musiqi alətləri üzrə)” sətiri əlavə edilmişdir.

¹⁹ [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060311 Aktyor sənəti” ixtisasına “- Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi” sətindən sonra “- Aktyor sənəti (sahələr üzrə)” sətiri əlavə edilmişdir.

²⁰ [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060312 Dekorativ sənət” ixtisasına “- Dekorativ tətbiqi sənətin tarixi və nəzəriyyəsi” sətindən sonra “- Dekorativ sənət (sahələr üzrə)” sətiri əlavə edilmişdir.

²¹ [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060315 Rejissorluq” ixtisasına “- Rejissor sənətinin tarixi və nəzəriyyəsi” sətindən sonra “- Rejissorluq (sahələr üzrə)” sətiri əlavə edilmişdir.

²² [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060317 Operator sənəti” ixtisasına “- Kinooperator sənətinin tarixi və nəzəriyyəsi” sətindən sonra “- Operator sənəti (sahələr üzrə)” sətiri əlavə edilmişdir.

²³ [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060318 Rəngkarlıq” ixtisasına “- Rəngkarlığın tarixi və nəzəriyyəsi” sətindən sonra “- Rəngkarlıq (sahələr üzrə)” sətiri əlavə edilmişdir.

²⁴ [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060319 Qrafika” ixtisasına “- Qrafika sənətinin tarixi və nəzəriyyəsi” sətindən sonra “- Qrafika (sahələr üzrə)” sətiri əlavə edilmişdir.

²⁵ [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “3. Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsinin “060320 Heykəltəraşlıq” ixtisasına “- Heykəltəraşlığın tarixi və nəzəriyyəsi” sətindən sonra “- Heykəltəraşlıq” sətiri əlavə edilmişdir.

²⁶ [04 iyun 2015-ci il tarixli 214 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 07 iyun 2015-ci il, № 1211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 787) ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "3. Mədəniyyət və incəsənət ixtisasları qrupu" hissəsinin "060321 Dizayn" ixtisasına "- Dizayn sənətinin tarixi və nəzəriyyəsi" sətindən sonra "- Vizual dizayn və media" sətiri əlavə edilmişdir.

²⁷ [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "3. Mədəniyyət və incəsənət ixtisasları qrupu" bölməsinin "060321 Dizayn" ixtisasına "- Vizual dizayn və media" sətindən sonra "- Dizayn (sahələr üzrə)" sətiri əlavə edilmişdir.

²⁸ [20 sentyabr 2017-ci il tarixli 380 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 22 sentyabr 2017-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1735) ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "3. Mədəniyyət və incəsənət ixtisasları qrupu" bölməsinin "060321 Dizayn" ixtisasına "- Dizayn (sahələr üzrə)" sətindən sonra "- Landşaft bağlılığı" sətiri əlavə edilmişdir.

²⁹ [20 sentyabr 2017-ci il tarixli 380 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 22 sentyabr 2017-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1735) ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu" bölməsinin "060409 Biznesin idarə edilməsi" ixtisasına "- Biznes inzibətçiliği" sətindən sonra "- Aqrobiznes" sətiri əlavə edilmişdir.

³⁰ [04 iyun 2015-ci il tarixli 214 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 07 iyun 2015-ci il, № 1211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 787) ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu" hissəsinin "060411 Kommersiya" ixtisasına "- Bazar infrastrukturunu" sətindən sonra "060412 Davamlı inkişafın idarə edilməsi" ixtisası əlavə edilmişdir.

³¹ [19 fevral 2018-ci il tarixli 55 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti 21 fevral 2018-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 359) ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu" bölməsinin "060412 Davamlı inkişafın idarə edilməsi" ixtisasına "- Davamlı inkişafın siyasi idarə edilməsi", "- Davamlı inkişafda insan potensialı", "- Davamlı inkişafın planlaşdırılması", "- Davamlı insan inkişafı" və "- Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi" sətirləri əlavə edilmişdir.

³² [7 avqust 2013-cü il tarixli 203 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 22 avqust 2013-cü il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1003) ilə "5. Təbiət ixtisasları qrupu" hissəsinin "060503 Fizika" ixtisasına "- Nanoelektronika" sözündən sonra "- Yüksək enerjilər fizikası" sözləri əlavə edilmişdir.

³³ [04 iyun 2015-ci il tarixli 214 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 07 iyun 2015-ci il, № 1211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 787) ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "5. Təbiət ixtisasları qrupu" hissəsinin "060503 Fizika" ixtisasına "- Yüksək enerjilər fizikası" sətindən sonra "- Radiasiya materialşünaslığı", "- Atom və nüvə fizikası" sətirləri, "060507 Hidrometeorologiya" ixtisasına "- Aqrometeorologiya" sətindən sonra "- Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi" sətiri, "060510 Ekologiya" ixtisasına "- Aqrar sahədə ətraf

mühitin mühafizəsi" sətindən sonra "**- Biomüxtəliflik və təbiətin mühafizəsi**", "**- Bioekologiya**" sətirləri əlavə edilmişdir.

³⁴ [19 fevral 2018-ci il tarixli 55 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti 21 fevral 2018-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 359) ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "5. Təbiət ixtisasları qrupu" bölməsinin "060503 Fizika" ixtisasına "**- Atom və nüvə fizikası**" sətindən sonra "**- Kosmologiya**" sətiri əlavə edilmişdir.

³⁵ [30 yanvar 2020-ci il tarixli 26 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, 1 fevral 2020-ci il, № 21) ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda "5. Təbiət ixtisasları qrupu" bölməsinin "060509 Kompüter elmləri" ixtisasına "**- Kompüter riyaziyyatı**" sətindən sonra "**- Dövlət informasiya sistemlərinin təhlükəsizliyi**" və "**- Rəqəmsal hökumət**" sətirləri əlavə edilmişdir.

³⁶ [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "6. Texniki və texnoloji ixtisaslar qrupu" bölməsinin "060606 Neft-qaz mühəndisliyi" ixtisasına "**- Neft-qaz sənayesində texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi**" sətindən sonra "**- Yatağın qiymətləndirilməsi və idarə olunması**" sətiri əlavə edilmişdir.

³⁷ [04 iyun 2015-ci il tarixli 214 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti, 07 iyun 2015-ci il, № 1211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 787) ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "6. Texniki və texnoloji ixtisaslar qrupu" hissəsinin "060638 Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi" ixtisasına "**- Bəzək və izolyasiya materialları**" sətindən sonra "**- Şüşə və keramika məmulatları texnologiyası**" sətiri əlavə edilmişdir.

³⁸ [30 yanvar 2020-ci il tarixli 26 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, 1 fevral 2020-ci il, № 21) ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda "6. Texniki və texnoloji ixtisaslar qrupu" bölməsinin "060606 Neft-qaz mühəndisliyi" ixtisasına "**- Yatağın qiymətləndirilməsi və idarə olunması**" sətindən sonra "**- Neft-qaz çıxarmada nanotexnologiya**" sətiri, "060629 Mexatronika və robototexnika mühəndisliyi" ixtisasına "**- Kompüterləşdirilmiş inteqrallaşdırılmış istehsalat**" sətindən sonra "**- Süni intellekt**" sətiri və "060640 Geodeziya və xəritəçilik mühəndisliyi" ixtisasına "**- Xəritəçilik**" sətindən sonra "**- Məsafədən müşahidə**" sətiri əlavə edilmişdir.

³⁹ [17 mart 2017-ci il tarixli 93 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Xalq**" qəzeti, 18 mart 2017-ci il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 492) ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "6. Texniki və texnoloji ixtisaslar qrupu" bölməsinin "060641 Kimya mühəndisliyi" ixtisasına "**- Kimya texnologiyasının proses və aparatları**" sətindən sonra "**- Neft və qaz texnologiyası**" sətiri əlavə edilmişdir.

⁴⁰ [04 iyun 2015-ci il tarixli 214 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("**Azərbaycan**" qəzeti, 07 iyun 2015-ci il, № 1211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 787) ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "6. Texniki və texnoloji ixtisaslar qrupu" hissəsinin "060643 Çoxişlənən malların texnologiyası mühəndisliyi" ixtisasından "**- Şüşə və keramika məmulatları texnologiyası**" sətiri çıxarılmışdır.

⁴¹ [5 aprel 2012-ci il tarixli 76 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 04, maddə 388**) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “6. Texniki və texnoloji ixtisaslar qrupu” hissəsinə “**060652 Kosmik texnika və texnologiyalar mühəndisliyi**” sözləri əlavə edilmişdir.

⁴² [9 mart 2016-cı il tarixli 116 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 620**) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “6. Texniki və texnoloji ixtisaslar qrupu” hissəsinin “060652 Kosmik texnika və texnologiyalar mühəndisliyi” ixtisasına “- **Kosmik infokommunikasiya texnologiyaları**” və “- **Kosmik aparatlar və idarəetmə sistemləri**” sətirləri əlavə edilmişdir.

⁴³ [7 avqust 2013-cü il tarixli 203 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 avqust 2013-cü il, № 182, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1003**) ilə “7. Kənd təsərrüfatı ixtisasları qrupu” hissəsinin “060701 Torpaqşünaslıq və aqrokimya” ixtisasına “- **Torpağın ekoloji monitorinqi və qorunması**” sözlərindən sonra “- **Torpaqşünaslıq**” sözü əlavə edilmişdir.

⁴⁴ [20 sentyabr 2017-ci il tarixli 380 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 sentyabr 2017-ci il, № 206, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1735**) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “7. Kənd təsərrüfatı ixtisasları qrupu” bölməsinin “060702 Aqronomluq” ixtisasına “- **Bitki anatomiyası və morfologiyası**” sətirindən sonra “- **Ekoloji kənd təsərrüfatı**” sətiri əlavə edilmişdir.

⁴⁵ [30 yanvar 2020-ci il tarixli 26 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda “8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinin “060801 Əczaçılıq” ixtisasına “- **Əczaçılığın təşkili**” sətirindən sonra “- **Dərman preparatlarının keyfiyyətinin təminatı**” sətiri əlavə edilmişdir.

⁴⁶ [8 fevral 2017-ci il tarixli 36 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 fevral 2017-ci il, № 29, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 289**) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinin “060802 Bədən tərbiyyəsi və idman” ixtisasında “- Bədən tərbiyyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya” sətirindən “**və reabilitasiya**” sözləri çıxarılmışdır və həmin sətirdən sonra “- **İdman tibbi və reabilitasiya**” sətiri əlavə edilmişdir.

⁴⁷ [19 fevral 2018-ci il tarixli 55 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 21 fevral 2018-ci il, № 40, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 359**) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinin “060805 Sosial iş” ixtisasına “- **Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş**” sətirindən sonra “- **Gənclərlə iş**” sətiri əlavə edilmişdir.

⁴⁸ [15 mart 2019-cu il tarixli 103 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 03, maddə 537**) ilə “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın “060915” sətirində “**Terapiya**” sözü “**Daxili xəstəliklər**” sözləri ilə əvəz edilmişdir.

⁴⁹ [15 mart 2019-cu il tarixli 103 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 03, maddə 537**) ilə “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın

“060921” sətiri ləğv edilmişdir.

⁵⁰ [15 mart 2019-cu il tarixli 103 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 03, maddə 537) ilə “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın “060922” sətirində “Allerqologiya” sözü “Allerqologiya və immunologiya” sözləri ilə əvəz edilmişdir.

⁵¹ [15 mart 2019-cu il tarixli 103 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 03, maddə 537) ilə “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın “060933” sətiri ləğv edilmişdir.

⁵² [15 mart 2019-cu il tarixli 103 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 03, maddə 537) ilə “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın “060937” sətirində “Mikrobiologiya” sözü “Tibbi mikrobiologiya” sözləri ilə əvəz edilmişdir.

⁵³ [15 mart 2019-cu il tarixli 103 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 03, maddə 537) ilə “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın “060939” sətirində “Genetika” sözü “Tibbi genetika” sözləri ilə əvəz edilmişdir.

⁵⁴ [15 mart 2019-cu il tarixli 103 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 03, maddə 537) ilə “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın “060940” sətirindən sonra yeni məzmununda sətirlər əlavə edilmişdir.